

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

İlham

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 223 (5454) 6 dekabr 2017-ci il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Qeyri-neft sektoru dinamik inkişaf edir



Azərbaycan ilə Rusiya
arasında ikitərəfli
münasibətlər müxtəlif
sahələrdə uğurla
inkişaf edir



2

Elmar Məmmədov:
"Azərbaycan Xəzərin hüquqi
statusu ilə bağlı bütün məsələlərin
qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda
həllinə əminlik"



7

Elçin Quliyev Tehran
şəhərinə rəsmi səfər edib



5

Respublika Veteranlar
Təşkilatının VII plenumu
keçirilib



6

Misirli jurnalist: "Təsəvvür
etdiyimizdən daha gözəl
Azərbaycan gördük"



7

Elçin Mirzəbəyli: "Brüssel və
Kiyev fiaskosundan sonra
Ermənistanın KTMT-dən
gözləntiləri də özünü
doğrultmadı"



12

5

Ermənistanda 10 ildə
heç bir müsbət meyil
müşahidə edilməyib



9

İran ABŞ-a nota verdi



16

"Ardanın
"Barselona"-da
qalmasını istəyirəm"



6 dekabr 2017-ci il

Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir

Prezident İlham Əliyev Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və texnologiyalar sahəsində uğurla inkişaf etdiyi qeyd olundu.

Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov Azərbaycan Prezidenti İlham Əliyev ilə 2011-ci ildə Kazan şəhərində informasiya Texnologiyaları Parkında görüşdükələrini, o zaman Prezident İlham Əliyevin orada xatirə kitabında fəaliyyət göstərməyə başlayan şirkətlərə yazdığı ürk sözlərini məmnunluqla xatırladı. Nikolay Nikiforov qeyd etdi ki, bu gün o, azərbaycanlı həmkarı ilə ölkəmizdə fəaliyyətə başlayan bir sıra start-up layihələri ilə də artıq tanış olub. Rusiyalı qonaq iki ölkənin texnologiya sahəsində əməkdaşlıq proqramının genişlənməsinin vacibliyini qeyd etdi.

Nikolay Nikiforov XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin, 190-dan artıq şirkətin, o cümlədən Rusiya Federasiyası şirkətlərinin və eləcə də müxtəlif



ölkələrin bir sıra nazirlərinin iştirak etdiyini vurğuladı və bu tədbirin artıq rabitə sahəsində mütəxəssislərin ənənəvi görüş yerinə çevrildiyini məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev XXIII

Bakutel-2017 sərgisinin önəmini qeyd edərək, Rusiya Federasiyasının bu tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi. Bu cür sərginin artıq ənənəvi xarakter aldığını qeyd edən dövlətimizin baş-

çısı bunu müasir texnologiyalarla bağlı beynəlxalq əhəmiyyətli bir tədbir kimi dəyərləndirdi. Prezident İlham Əliyev Nikolay Nikiforovun ölkəmizə bu səfərinin əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə

ümidvar olduğunu bildirdi. Söhbət zamanı Azərbaycanın tranzit imkanlarından istifadə edilərək, poçt, TASIM layihəsi çərçivəsində əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirildi.

Prezident İlham Əliyev Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanın XXIII Bakutel-2017 sərgisində iştirakının önəmini qeyd etdi, bu sərginin artıq 20 ildən çox keçirildiyini və hər dəfə də Türkiyədən olan şirkətlərin iştirak etməsindən məmnunluğunu bildirdi. Nəqliyyat sahəsində əldə edilən uğurlara toxunan dövlətimizin başçısı ölkələrimizin kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətinin önəmini vurğuladı. Oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Ba-



kı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasimini xatırlayan dövlətimizin başçısı bildirdi ki, bu tədbir bir daha Azərbaycan və Türkiyənin başladığı bütün təşəbbüslərinin gözəl nəticələr verdiyini göstərdi. Prezident İlham Əliyev ölkələrimiz arasında

rabitə sahəsində də birgə fəaliyyət üçün çox yaxşı imkanların olduğunu dedi.


Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin 190-dan artıq şirkəti-

nin iştirak etməsinin önəmini vurğuladı və bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Əhməd Arslan Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya texnologiyaları sahəsində Azərbaycanda işlərin uğurla həyata keçir-

ildiyini qeyd edərək, bu istiqamətdə gələcəkdə regional səviyyədə birgə iş fəaliyyətinin davam etdiriləcəyinə əmin olduğunu bildirdi. Qonaq iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğuladı.

Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlər genişlənir

Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları istiqamətində uğurlu inkişafından məmnunluq bildirildi.

Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin 20 ildən artıqdır ki, keçirildiyini qeyd edərək, İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və bu sərgidə İranın nazir səviyyəsində təmsil olunmasın-

dan məmnunluğunu ifadə etdi. Bu yaxınlarda İran İslam Respublikasına səfərini xatırlayan dövlətimizin başçısı İranın Ali Rəhbəri və İran Prezidenti ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafına böyük töhfə verdiyini vurğuladı. Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi və İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin səfəri zamanı əməkdaşlığın perspektivləri ətrafında səmərəli müzakirələrin aparılacağına əminliyini vurğuladı.

Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi İran İslam Respublikasının Prezidenti Həsən Ru-

haninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, eyni zamanda, Kirmanşah şəhərində zəlzələ ilə əlaqədar Azərbaycan Prezidentinin başsağlığı verməsi və Azərbaycanın İran xalqı ilə həmrəylik nümayiş etməsi ilə bağlı İran Prezidentinin minnətdarlığını çatdırdı. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Beynəlxalq Telekomunikasiya İttifaqının baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Beynəlxalq Telekomunikasiya İttifaqının baş katibi Houlin Çjaonu qəbul edib. AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Beynəlxalq Telekomunikasiya İttifaqı arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı.

Dövlətimizin başçısı Azərbaycanda XXIII Bakutel-2017 sərgisində dünyanın bir çox ölkələrindən 190-dan artıq şirkətin iştirak etməsindən məmnunluğunu bildirərək, Beynəlxalq Telekomunikasiya İttifaqının baş katibi Houlin Çjaonun Bakutel-2017-də iştirakının sərginin artıq mühüm beynəlxalq tədbirə çevrilməsinin göstəricisi kimi dəyərləndirdi.

Beynəlxalq Telekomunikasiya İttifaqının baş katibi Houlin Çiao XXIII Bakutel-2017 sərgisinin yüksək səviyyədə təşkil



olunduğunu vurğulayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illər rabitə və informasiya-kommunikasiya sahələrində nailiyyətlər əldə olunduğunu qeyd etdi. Qonaq bu səfəri zamanı Azərbaycanda rabitə və informasiya-kommunikasiya sahələrində bir sıra start-up layihələri ilə tanış ol-

duğunu və bu layihələrin bir hissəsinin reallaşacağına əminliyini bildirdi. Söhbət zamanı Azərbaycan ilə Beynəlxalq Telekomunikasiya İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Finlandiya Prezidenti Sauli Niinistöyə təbrik məktubu göndərüb. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Finlandiya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə Sizə və dost Finlandiya xalqına ən xoş arzularımı yetirirəm".

Prezident İlham Əliyev Ramazan Ağakişiyevə "Əməkdar mühəndis" fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə Ramazan Mahmud oğlu Ağakişiyevə "Əməkdar mühəndis" fəxri adı verilsin.

Prezident İlham Əliyev Mikayıl Çingiz oğlu Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə M.Cabbarov Azərbaycan Respublikasının vergilər naziri təyin edilib.

Prezident İlham Əliyev Fazil Məmmədovun vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 852-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının "Rəşadət" ordeninin təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 884-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 841-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 832-VQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 871-VQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb.

Qeyri-neft sektoru dinamik inkişaf edir

Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu inkişafın təməli Azərbaycan xalqının Ümum-milli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli sahə kimi diqqət yetirilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib. “Hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır”- deyən ölkə başçısı İlham Əliyev iradəsi və göstərişləri ilə ardıcıl tədbirlər həyata keçirilir.



sında da rol oynayır. Belə layihələrin icrası həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından əhəmiyyətlidir.

“BAKU AGROPARK” ÖLKƏMİZİN İQTİSADI POTENSİALINI ARTIRAN MÜƏSSİSƏDİR”

Son illərdə regionlarda və Bakı şəhərinin qəsəbələrində 312 hektar sahədə ümumi dəyəri 400 milyon manat olan 58 müasir istixana kompleksinin yaradılması da kənd təsərrüfatı sahəsinin inkişafında mühüm rol oynayır. Belə ki, İqtisadiyyat Nazirliyinin Sahib-

şü üçün əlverişli platforma yaradılıb. “Made in Azerbaijan” məhsulları xaricə ixrac edilir. Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən “BAKU AGROPARK” MMC-də istehsal olunan məhsullar “Tomat.az” brendi ilə, əsasən, ixrac edilir. Bu günlərdə buradakı iş şəraiti, eləcə də, istehsal prosesi ilə yaxından tanış olan Cənab Prezident bildirib ki, “BAKU AGROPARK” ölkəmizin iqtisadi potensialını artıran müəssisədir: “Burada ixracəyəməli məhsullar istehsal olunur. Bu da, bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir”.

Cənab Prezident vurğulayıb ki, bu gün ölkəmizdə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınıb və orada yetişdiriləcək məhsulun, demək olar ki, hamısı xaricə ixrac olunacaq.

Müasir standartlara cavab verən “BAKU AGROPARK”-ın birinci mərhələsində 10 hektar sahədə illik istehsal gücü 3,3 min ton pomidor məhsulu olan istixana kompleksi yaradılıb. Birinci mərhələdə layihə üzrə infrastrukturun yaradılmasına 21,7 milyon manat investisiya qoyulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə bu mərhələ üzrə 10 milyon manat güzəştli kredit ayrılıb. Dördüncü nəslə aid istixana kompleksi Niderland texnologiyasından istifadə olunmaqla qurulub. Burada kompleksin idarə olunmasında və yerli kadrların yetişdirilməsində Avropa mütəxəssislərinin xidmətindən istifadə olunur. Kompleksin texniki zonasında su, gübrə çənləri qoyulub, qazaxana və sətəmləndirmə sistemi quraşdırılıb. İstixananın suvarılmasını təmin etmək üçün 21 min kubmetr tutumu olan su hövzəsi yaradılıb. İstixanada yüksək keyfiyyət göstəricilərinə malik olan ekoloji təmiz məhsullar istehsal edilir. Ölkə başçısı bildirib ki, indi biz özümüzü tərəvəzlə təmin etmişik və ölkəmizə ən çox gəlir gətirən sahə, məhz pomidorla bağlıdır: “Bu ilin 10 ayında pomidor ixracından ölkəyə 130 milyon dollar pul gəlib. İndi təsəvvür edin, əgər biz növbəti mərhələdə 400 hektarda yeni istixana komplekslərini istifadəyə versək, bu da təbii ki, olacaq, - bu, bizim ixrac imkanlarımızı qat-qat artıracaq. Bu, yeni iş yerləri deməkdir, burada təqribən 200-ə yaxın vətəndaş işlə təmin olunub”.

Göründüyü kimi, dövlətin maliyyə dəstəyi ilə müasir istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

Nəzakət ƏLƏDDİNQIZI

Azərbaycan Prezidentinin sərəncamları ilə ölkənin sosial-mədəni və iqtisadi sahələrində olduğu kimi, aqrar sahəsinin inkişafına dair qəbul olunmuş dövlət proqramları, müvafiq qanunvericilik aktları ölkə ərazisində olan torpaq ehtiyatlarından səmərəli şəkildə istifadə üçün geniş imkanlar açıb. Təbii ki, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi baxımından kənd təsərrüfatı böyük potensiala malikdir. Aqrar sektora göstərilən güzəştli kreditlərin, vergi güzəştlərinin, subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin və digər dövlət dəstəyi ilə keçirilən tədbirlər nəticəsində bir sıra ərzaq məhsullarının istehsalı artmışdır.

KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALI VƏ EMALINA XÜSUSİ DİQQƏT YETİRİLİR

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyn inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhrələşmənin qarşısının alınmasına dair Dövlət Proqramı” və s. aqrar sahənin inkişafına yeni yollar açıb. Azərbay-



can Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulması da aqrar sahəyə göstərilən diqqətin daha bir nümunəsidir. Qeyri-neft sektorunun dinamik inkişafı və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər, eləcə də, ölkəmizin əlverişli torpaqlıq şəraiti, mövcud işçi qüvvəsi, emal sənayesi müəssisələrinin xammala olan tələbatını yerli istehsal hesabına ödənilməsi imkanları və ixrac potensialının olması aqrar sahənin daha da inkişafına əlverişli şərait yaradır. Emal sənayesi müəssisələrinin yaradılması ölkə iqtisadiyyatının, o cümlədən, qeyri-neft sektorunun inkişafına töhfə verməklə yanaşı, Azərbaycanın ixracəyəməli məhsullarının sayının və çeşidinin artırılma-

karlığa Kömək Milli Fondu tərəfindən 200 milyon manat güzəştli kredit verilib. Hazırda ölkədə 3 min hektara yaxın sahədə mövcud və tikilməkdə olan istixana təsərrüfatları var. Bunun 2463 hektarı mövcud, 463 hektarı isə tikilməkdə olan istixana təsərrüfatlarıdır. Fəaliyyətdə olan istixana təsərrüfatlarından bu il avqustun 1-dək 302,3 min ton tərəvəz məhsulları yığılıb. İstehsal olunan məhsullar, əsasən, ixrac edilir. Görülən işlərin nəticəsidir ki, bu ilin 10 ayı ərzində tərəvəz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 64,5 faiz artıb. Bu artım 259,7 min ton və ya 184,2 milyon dollar təşkil edib. Bu gün istehsal olunan məhsulların bir qismi xaricə ixrac olunur. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 21 sentyabr 2016-cı ildə imzalanmış Sərəncamı ilə Azərbaycan məhsulları haqqında məlumatları təqdim edilir və onların daxili və xarici bazarlarda satı-

Elçin Quliyev Tehran şəhərinə rəsmi səfər edib

2017-ci ilin dekabr ayının 2-4 tarixlərində İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı, general-mayor Qasım Rzayinin dəvəti ilə general-polkovnik Elçin Quliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin nümayəndə heyəti Tehran şəhərinə rəsmi səfər edib. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində general-mayor Qasım Rza-yi və İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Məhəmməd Hüseyn Bağiri ilə görüşlər keçirilib.



Görüşlər zamanı Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət başçıları arasında keçirilmiş görüşlərdə qəbul olunmuş qərarların böyük əhəmiyyət kəsb etməsi vurğulanıb, ölkələrimiz arasındakı tarixi, dini, mədəni, iqtisadi münasibətlərin gündən-günə inkişaf edərək möhkəmlənməsi, sərhəd qurumları arasında mövcud əlaqələrin yüksək səviyyədə olması ifadə olunub. Müzakirələr zamanı dövlət sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb. Sərhəd təhlükəsizliyinə təhdidlərə, o cümlədən beynəlxalq terrorçuluğa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, qeyri-legal miqrasiyaya və digər transsərhəd cinayətlərə qarşı birgə mübarizənin aparılmasının vacibliyi qeyd edilib.

Ermənistan tərəfindən 20% torpaqlarımızın işğalı nəticəsində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatçılıq doğurması İran tərəfinin diqqətinə çatdırılıb. Azərbaycan Respublikası və İran İslam Respublikası üçün mühüm iqtisadi əhəmiyyət kəsb edən "Şimal-Cənub" nəqliyyat dəhlizinin tərkib hissəsi kimi "Astara" dəmir yolu buraxılış məntəqəsinin fəaliyyətinin təşkili, yüklərin və nəqliyyat vasitələrinin sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və sərhəd təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Hər iki ölkə vətəndaşlarının rahat səyahət etməsi, o cümlədən turizmin inkişafı məqsədi ilə "Astara" və "Biləsuvar" dövlət sərhədindən buraxılış məntəqələrinin iş vaxtının uzadılmasının məqsədə uyğunluğu qeyd olunub. Qarşılıqlı əməkdaşlığın müsbət göstəricisi kimi nümayəndə heyətləri tərəfindən əvvəlki illərə nisbətən 2017-ci ildə dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin həcmnin artması, sərhəd pozma hallarının isə iki dəfə azalması vurğulanıb.

"Xudafərin" və "Qız qalası" Sazişi üzrə "Birgə Texniki Komissiya"nın ilk iclası Xudafərin şəhərində keçirilə bilər



Dekabrın sonunda İranda (Astara) Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək. AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə "Xudafərin" və "Qız qalası" Sazişi üzrə "Birgə Texniki Komissiya"nın ilk iclasının da dekabr ayında İranın Xudafərin şəhərində keçirilməsini təklif edib. Nazir, həmçinin Azərbaycanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin dekabrda Təbriz şəhərinə səfər edəcəklərini qeyd edib.

Ermənistanda 10 ildə heç bir müsbət meyil müşahidə edilməyib

Bir neçə aydan sonra Serj Sarkisyanın prezidentlik müddətinin 10 ili tamam olacaq. Bununla bağlı yerli mətbuatda bir sıra materiallar dərc olunur. AZƏRTAC xəbər verir ki, politoloq Armen Qriqoryan "armtimes" saytına verdiyi müsahibəsində S.Sarkisyanın Ermənistana rəhbərlik etdiyi illəri "böhran dövrü" adlandırır.



Politoloq bildirir ki, bu dövrü Ermənistan üçün uğurlu adlandırmaq olduqca çətinidir. Heç bir uğur olmayıb. Onun sözlərinə görə, S.Sarkisyanın idarəçiliyi dövründə Ermənistanın xarici borcu 1,5 milyard dollardan 6,3 milyard dollara yüksəlib. Ermənistan iqtisadiyyatının geriləməsində rekord qazanıb. Belə ki, milli iqtisadiyyatda 14 faiz geriləmə müşahidə olunub. Ölkəni birdəfəlik tərk edənlərin sayı davamlı olaraq artır. Bütün bunlardan başqa, 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı zamanı Ermənistan insan və "ərazi" itkisinə məruz qaldı. Politoloq diqqətə çatdırıb ki, 10 ildə nə iqtisadi, nə də siyasi sahələrdə heç bir müsbət meyil müşahidə edilməyib.

"Xəzərdə başqa dövlətlərin hərbi iştirakı mümkün deyil"

Xəzər dənizində başqa dövlətlərin hərbi iştirakı mümkün deyil. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, bu barədə beş Xəzəryanı dövlət razılıq əldə edib. Nazir qeyd edib ki, Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın hazırlanması istiqamətində işlər davam edir. Tərəflər arasında konstruktiv müzakirələr aparılır və Konvensiyanın bir çox maddələri razılaşdırılıb. Onun sözlərinə görə, mütəxəssislər 49 görüş keçiriblər və Konvensiyanın hazırlanması üçün tərəflər arasında 12 sənəd imzalanıb. İranlı nazir deyib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşü həm də prezidentlərin Astana görüşü üçün hazırlıq xarakteri daşıyır.

ADA Universitetində biznes sektorunun liderləri ilə görüş keçirilib

ADA Universiteti bu il başladığı "İnkişaf naminə 100 yeni tərəfdaş" adlı kampaniya çərçivəsində biznes sektorunun liderləri ilə hesabat tədbirini keçirib. Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. ADA Universiteti yarandığı ilk gündən məşğul-luq bazarında təmsil olunan sektorlarla əməkdaşlıq etsə də, ölkədə "bilik iqtisadiyyatı"nın inkişafı bu əməkdaşlığı



şaxələndirmək zərurətini ortaya qoyub. Yeni kampaniya çərçivəsində ADA şirkətlərlə üç əsas istiqamət üzrə işləyir: ADA tələbələri üçün müxtəlif sahələrdə staj imkanları, şirkətlər üçün ixtisasartırma proqramları və tələbə təqaüdləri. Bu maliyyə dəstəyi hesabına, həmçinin universitetdə tələbələrin "start up" ideyalarını inkişaf etdirən İnnovasiya Mərkəzi yaratmaq mümkün olub. Tədbirdə ADA tələbələri ən uğurlu "start up" layihələri

ni biznes sektoru liderlərinə təqdim ediblər.


Hesabat tədbirini yekunlaşdıran xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev deyib: "Müstəqil Azərbaycan Respublikası son illər bütün sahələrdə əhəmiyyətli inkişaf əldə edib. Bizim ölkənin beynəlxalq miqyasda uğurlu olması üçün bütün resursları var. Lakin insan resurslarından hələ ki, tam səmərəli istifadə edə bilməmişik. ADA Universitetinin missiyası Azərbaycana müxtəlif sahələrdə yüksək səviyyəli insan resursunun hazırlanmasını təmin etməkdir. Bu istiqamətdə universitetin göstəriciləri məmnunluq doğurur - məzunların 90 faizi universiteti bitirdikdən üç ay sonra iş tapır". Rektor vurğulayıb ki, ADA Universiteti təkcə Azərbaycan üçün yox, qlobal miqyasda mükəmməl kadrlar yetişdirməyi qarşısına məqsəd qoyub. Bu istiqamətdə sənaye sektoru ilə yaxın münasibətlər qurmaq vacibdir.

ADA Universitetinin tədbirinə 40 digər biznes sektorunun liderləri ilə qoşulan "PricewaterhouseCoopers" (PwC) şirkətinin Azərbaycandakı nümayəndəliyinin idarəedici tərəfdaşı Mövlən Paşayev universitetlə qurulan münasibətlərindən məmnunluğunu ifadə edib: "Bu günə kimi şirkətimizdə ADA Universitetinin 20 tələbəsi və məzunu staj və məşğulluq imkanlarından yararlanıb. Deyə bilərəm ki, bu gənclərin keyfiyyətcə fərqləndiyi dərhal nəzərə çarpır: onlar müasir biznes mühitinə uyğun, praktik və ən son bilik və bacarıqlara malikdirlər. ADA Universitetinin təhsil fərqi də məhz bundadır".

Azərbaycanın "ASAN xidmət" modeli Monteneqro mətbuatının diqqətində

Xəbər verdikimiz kimi, dekabrın 3-4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub. Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin müntəzəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfəsilatlarının müzakirə edilməsi idi. AZƏRTAC xəbər verir ki, Dövlət Agentliyinin nümayəndə heyətinin səfəri və imzalanmış Anlaşma Memorandumu Monteneqro mətbuatında geniş işıqlandırılıb. Belə ki, portalanalitika.me, predspol.gov.me, pinkm.me, mecdm.me, standard.co.me və digər mətbuat orqanlarında dərc olunan məqalələrdə "ASAN xidmət" in Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsi sahəsində ölkədə aparılan islahatlar çərçivəsində təsis edildiyi vurğulanıb. Azərbaycanın bu brendinin BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanındığı bildirilib.

Qeyd olunub ki, paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerləşən "ASAN xidmət" mərkəzlərində vətəndaşlara dövlət və özəl qurumlar tərəfindən 250-dən çox xidmət göstərilir. Monteneqro mətbuatında dünya standartlarına cavab verən "ASAN xidmət" mərkəzlərin fəaliyyəti barədə məlumat verilərək, bu Mərkəzlərdə insanlara operativ və rahat formada və müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə xidmət göstərildiyi, bunun da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.





Dekabrın 5-də Azərbaycan Respublikası Mühəribə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının VII plenumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təşkilatın üzvləri, mühəribə, əmək, Silahlı Qüvvələr və Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov plenumu açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, tədbirdə təşkilatın bu il ərzindəki fəaliyyəti, 2018-ci il üçün tədbirlər planı və cari məsələlər müzakirə olunacaq. Gündəlik təsdiq olunduqdan sonra Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təşkilatın cari ildəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat məruzəsi ilə çıxış edib. Ulu öndər Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, veteranların sosial müdafiəsinin gücləndirilməsi qurumun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Məqsəd vətənpərvər insanları yüksək statusunun daim nümayiş etdirilməsi, onların sosial müdafiəsinin, cəmiyyətdəki mövqeyinin gücləndirilməsi, eləcə də vətənpərvərlik hisslərinin təşviq olunmasıdır. Respublika Veteranlar Təşkilatı bu qayğı və diqqəti yüksək qiymətləndirir, fəaliyyətini daha səmərəli qurmağa çalışır. Hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəalliyinin artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəalliyinin yüksəlməsinə, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işində daha yaxından iştirakına müsbət təsir göstərib.

Respublika Veteranlar Təşkilatının keçirdiyi tədbirlər barədə ətraflı məlumat verən C.Xəlilov bildirib ki, qurum gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların Azərbaycan dövlətinə və xalqına sədaqət ruhunda yetişmələri üçün yerli və beynəlxalq səviyyəli mədəni-kültəvi, ictimai-siyasi tədbirlər keçirib. Hesabat dövründə təşkilatın Rəyasət Heyətinin iclaslarında bir sıra aktual problemlər, o cümlədən veteranların sosial mü-

dafiəsi məsələsi müzakirə edilib, onlara əməli kömək göstərilib. Bu il Respublika Veteranlar Təşkilatına ayrılan vəsaitin xeyli hissəsinin müalicəyə ehtiyacı olan ikinci Dünya müharibəsi veteranlarına çatdırılması təmin edilib. Ötən müddətdə təşkilata daxil olmuş 150-dən çox müraciətlə əlaqədar müvafiq qurumlara məktublar göndərilib, problemlər əsasən həll olunub.

Azərbaycan dövləti tərəfindən veteranlara göstərilən diqqət və qayğıdan danışıq C.Xəlilov deyib ki, hər il alman faşizmi üzərində Qələbənin ildönümü ərəfəsində Prezident İlham Əliyev müharibə veteranları ilə görüşərək onların problemləri ilə maraqlanır. İkinci Dünya müharibəsi iştirakçılarına verilən birdəfəlik maddi yardımın məbləğinin ildən-ilə artırılması, eləcə də veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində imzalanmış çoxsaylı fərman və sərəncamlar bu sahəyə dövlət qayğısının əyani göstəricisidir. O, bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib. Gələn il görülməli işlərdən danışan məruzəçi deyib ki, Respublika Veteranlar Təşkilatının fəaliyyətə başlamasının 30 illik yubileyinin qeyd edilməsi ilə bağlı müvafiq tədbirlər planı hazırlanıb. Sonra məruzə ətrafında çıxışlar olub, təşkilatı məsələlərə baxılıb. Qurumun rayon təşkilatlarının sədrləri və digərləri çıxış edərək hesabat dövründə görülməli işlərdən danışdılar.

Plenumda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri müavini Ərəstun Mehdiyev Respublika Veteranlar Təşkilatının ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən qurumlardan biri olduğunu bildirib. Qeyd edib ki, təşkilat öz sıralarında fəal vətəndaşlıq mövqeyi ilə seçilən vətənpərvər veteranları birləşdirir, onların sosial müdafiəsinin təmin olunması istiqamətində fəal iş aparır. Təşkilatın mühüm missiyalardan biri də qarşıda duran vəzifələrin icrası üçün dövlət orqanları ilə sıx əməkdaşlığın qurulması, eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin dəstəklənməsidir. Bu gün Prezident İlham Əliyevin

siyasi kursunun dəstəklənməsində, onun əsl mahiyyətinin gənclərə izah edilməsində, cəmiyyətin bütün üzvlərinə çatdırılmasında, eləcə də praktiki şəkildə həyata keçirilməsində Respublika Veteranlar Təşkilatı, o cümlədən veteranlar fəal rol oynayırlar.

Diqqətə çatdırılıb ki, otuz il əvvəl yaranan Respublika Veteranlar Təşkilatı müstəqillik illərindən etibarən ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməyə başlayıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra veteranların statusunun bərpasına, onların nüfuzunun artırılmasına xüsusi diqqət yetirilib. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 9 May - Qələbə Günü dövlət bayramı kimi yenidən qeyd olunmağa başlayıb. Hər il veteranlarla münəzəm görüşlər təşkil olunur, onların sosial problemlərinin həllinə diqqət yanaşılır. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev veteranlarımızı da diqqət və qayğı siyasətini ən yüksək səviyyədə həyata keçirir. Təqdirəlayiq haldır ki, veteranlarımız da bu diqqət və qayğıni yüksək qiymətləndirirlər.

Hazırda Azərbaycanın müharibə şəraitində yaşadığını vurğulayan Ə.Mehdiyev deyib: "Prezident İlham Əliyev Ali Baş Komandan kimi tez-tez cəbhə bölgələrinə səfərlər edir, şəxsi heyətlə görüşlər keçirir, hərbiçilərimizin vəziyyəti ilə maraqlanır, tapşırıq və tövsiyələrini verir. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülür, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Məhz bu baxımdan gənclərimizin hərbi vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi işində veteranlarımızın üzərinə böyük məsuliyyət düşür. Veteranlar bu işdə fəal iştirak edirlər. Onlar üzərlərinə düşən məsuliyyəti dərk edərək bu istiqamətdə səylərini daha fəal şəkildə davam etdirməlidirlər".

Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə uğurlu xarici siyasət yürütdüyünü vurğulayan Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu istiqamətdə dövlət orqanları ilə yanaşı, ictimai

təşkilatların da üzərinə böyük vəzifələr düşür. Respublika Veteranlar Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri də beynəlxalq arenada Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasından ibarətdir. Təşkilat istər MDB çərçivəsində fəaliyyət göstərən veteran birliklərinin, istərsə də dünya veteranlar təşkilatının üzvü kimi bu sahədə fəallığı ilə seçilir.

Respublika Veteranlar Təşkilatı dövlətin və Prezident İlham Əliyevin qayğısına adekvat olaraq öz fəaliyyəti ilə buna cavab verməyə çalışır. Ə.Mehdiyev əmin olduğunu bildirib ki, bu sağlam münasibət gələcəkdə də qorunacaq. Respublika Veteranlar Təşkilatı dövlətin, Azərbaycan ictimaiyyətinin hər bir çağırışına daha fəal cavab verəcək və qarşıda duran məsələlərin həll olunması üçün öz potensialından səmərəli istifadə edəcək.

Diqqətə çatdırılıb ki, bu gün Respublika Veteranlar Təşkilatı Azərbaycanda veteranlar hərəkatına öncüllük edir və yüksək fəallığı ilə seçilir. Bu qurumun ətrafında ağısaqqal, zəngin təcrübəyə malik vətənpərvər insanlar toplaşıblar. Buna görə də Respublika Veteranlar Təşkilatı ölkəmizdə veteran hərəkatının qüvvələrinin səfərbər olunmasına, bu potensialın vahid amala yönəldilməsinə çalışmalıdır.

Təşkilatın hesabat dövründəki fəaliyyətinin uğurlu olduğunu qeyd edən Ə.Mehdiyev bu qurumdakı sağlam, işgüzar mühiti qoruyub saxlamağın vacibliyini vurğulayıb. Prezident Administrasiyasının rəsmisi veteranlarımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin başçısının həyata keçirdiyi siyasəti fəal müdafiə etmələrini yüksək qiymətləndirib, təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonra Respublika Veteranlar Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri Cahangir Nəsirov, Əməkdar İncəsənət Xadimi, Prezident təqaüddüsü, polkovnik Abdulla Qurbani, Böyük Vətən müharibəsi veteranı Fatma Səttarova və başqaları çıxış edərək yeniyetmə və gənclərimizin milli və hərbi vətənpərvərlik ru-

hunda tərbiyəsi işində, veteran hərəkatının inkişafında, cəmiyyətimizin həyatında mühüm rol oynayan Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışdılar. Çıxışlarda ötən ilin aprelində düşmən üzərində mühüm qələbə qazanan Azərbaycan əsgərinin döyüş ruhunun yüksəldilməsində veteranların misilsiz rolu xüsusi vurğulanıb. Bildirilib ki, bütün bunlar ölkə rəhbərliyinin respublikamızda veteran hərəkatına və Azərbaycan veteranlarına göstərdiyi diqqət və qayğının nəticəsidir. Plenum iştirakçıları Respublika Veteranlar Təşkilatının hər zaman dövlətin yanında olduğunu, Azərbaycan Prezidentinin ətrafında sıx birləşərək onu dəstəklədiklərini bildirdilər.

Gündəlikdəki ikinci məsələ barədə məlumat verən C.Xəlilov deyib ki, Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin sentyabrın 12-də keçirilən iclasının qərarı ilə təşkilatın sədri vəzifəsinin icrası istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilib. O, çox qısa müddətdə təşkilatın nüfuzunun daha da yüksəldilməsi istiqamətində mühüm işlər görüb. Bu, əminlik yaradır ki, böyük təcrübəyə malik Tofiq Ağahüseynov təşkilatın sədri vəzifəsinin öhdəsindən layiqincə gələcək.

Sonra Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı plenumun səsverməsinə çıxarılıb və general-polkovnik Tofiq Ağahüseynov təşkilatın sədri vəzifəsinə təsdiqlənib.

Daha sonra Respublika Veteranlar Təşkilatı Rəyasət Heyətinin yeni tərkibi səsə qoyularaq təsdiq edilib. VII plenumda müzakirəyə çıxarılan məsələlər, o cümlədən Respublika Veteranlar Təşkilatının 2018-ci il üçün tədbirlər planının təsdiq edilməsi barədə qərar qəbul olunub.

Plenumda hesabat məruzəsi və respublika veteranlar təşkilatının cari ildəki fəaliyyəti qənaətbəxş hesab edilib. Təşkilatın ölkəmizin ictimai-siyasi həyatında rolu yüksək qiymətləndirilib. Sonda bir qrup şəxsə Respublika Veteranlar Təşkilatının medalları təqdim olunub.

Elmar Məmmədیارov: “Azərbaycan Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlərin qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həllinə əmindir”

Azərbaycan Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlərin qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda həllinə əmindir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədیارov dekabrın 4-5-də Moskva şəhərində keçirilən Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsindəki çıxışında deyib.

Nazir Elmar Məmmədیارov ötən dövr ərzində danışıqlar prosesinin iştirakçıları tərəfindən konvensiya layihəsi üzrə mühüm işlərin görüldüyünü, yüksək səviyyəli beşərəfli görüşlər zamanı qəbul edilmiş qərarların və əldə edilmiş razılaşmaların bütün xəzəryanı dövlətlərin mövqelərinin mühüm dərəcədə yaxınlaşdırılmasına, ümumilikdə danışıqlar prosesinə güclü təkan verdiyini və mehriban qonşuluq münasibətlərinin daha da möhkəmləndirilməsi, məhsuldar əməkdaşlıq və Xəzər regionunda sabitliyin qorunub saxlanması üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Elmar Məmmədیارov bildirib ki, Qazaxıstanda keçirilməsi planlaşdırılan xəzəryanı ölkələrin dövlət başçıların 5-ci Zirvə toplantısına qədər bütün açıq qalan məsələlər üzrə konsensusun əldə edilməsi üçün maksimum səylərin göstərilməsi zəruridir və konsensus hamılıqla tanınmış dünya təcrübəsi və beynəlxalq dəniz hüququnun normalarının nəzərə alınması ilə əldə edilə bilər.

Nazir qeyd edib ki, göstərilən səylər konvensiya layihəsi üzrə uzun illər aparılan işlərin nəticəsinin möhkəmləndirilməsinə xidmət etməli və Xəzər dənizində dövlətlərin qarşılıqlı fəaliyyəti və əməkdaşlığı üçün hərtərəfli hüquqi əsas yaratmalıdır. Bu əsas hüquqi sənəd Xəzər dənizində qarşılıqlı münasibətlərin gələcək arxitekturasının möhkəm təməlini təşkil edərək Xəzər regionunda sabitlik və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə şərait yaradacaq.

Elmar Məmmədیارov diqqətə çatdırıb ki, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik maddələrin qanunsuz dövriyyəsi və insan alveri, həmçinin beynəlxalq və regional sabitliyə, təhlükəsizliyə çağırış və təhdidlərə qarşı mübarizə bütün xəzəryanı dövlətlərin səylərinin birləşdirilməsini tələb edir.

O, ticari-iqtisadi və mədəni əlaqələrin daha da genişləndirilməsi, habelə biznes və turizmin inkişafına zəruri şəraitin yaradılması üçün sülh, rifah, sabitlik və təhlükəsizlik məkanını kimi Xəzər dənizinin qorunması üzrə birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib. Xəzər dənizinin Xəzər regionu ölkələrinin xalqlarının rifahına və dünya enerji təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsi olduğunu bildirib.

Çıxışda nazir beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının hasilatı və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya mühitinin bundan sonra da yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi ilə bağlı məsələlərin sahilyanı dövlətlərin mühüm prioritetləri kimi qalmaqda davam etdiyini diqqətə çatdırıb.

Qeyd edib ki, Azərbaycan tərəfi Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlərin, xüsusilə də Xəzərdə regional sabitlik, təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərin xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət edilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, eləcə də tərəflər arasında etimadın möhkəmləndirilməsi yolu ilə həll edilməli olduğuna əmindir. O da bildirilib ki, etimad tədbirləri bütün xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şərtlərinin təmin edilməsindən ibarət olmalıdır. Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınması ilə və bir-birinin təhlükəsizliyinə xələl yetirmədən, xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməsinə əsaslanmalıdır.

Elmar Məmmədیارov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə imzalanmasının xəzəryanı dövlətlərin müxtəlif sahələrdə, o cümlədən Xəzərin ekosisteminin mühafizə olunması məsələləri üzrə bundan sonrakı qarşılıqlı fəaliyyəti və əməkdaşlığına yönəlmiş səmərəli tədbirlərin yerinə yetirilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.

Qarabağ müharibəsi, 20 Yanvar, Çernobil əlilləri, gözdən əlillər və müharibə veteranları ilə əlaqədar ictimai birliklərin rəhbərləri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri”, “20 Yanvar”, “Azərbaycan Çernobil Əlilləri İttifaqı”, “Azərbaycan Vətən Müharibəsi Veteranları”, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi”, “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” və “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliklərinin rəhbər şəxsləri ilə görüş olub.



Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi AZƏRTAC-a bu barədə məlumat verərək onu da qeyd ediblər ki, bundan əvvəl nazirlikdə “Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” İctimai Birliklərinin sədrləri ilə də görüş keçirilib.

Qarabağ müharibəsi, 20 Yanvar, Çernobil əlilləri və gözdən əlillər, şəhid ailələri və müharibə veteranları ilə bağlı ictimai birliklərin rəhbərləri ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğısının əlil və şəhid ailələrinin, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılmasına imkan yaratdığını vurğulayıb. Nazir bildirib ki, mühüm sosial proqramlardan biri kimi, ötən dövrdə 6,1 min nəfər əlil və şəhid ailəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatı həyata keçirilib. Mənzillə təmin edilən əlilliyi olanlar sırasında Qarabağ müharibəsi əlilləri ilə yanaşı, Çernobil AES əlilləri, gözdən əlillər də vardır. Dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti illərdə də həmin proqram uğurla davam etdiriləcəkdir.

Müharibə əlillərinin minik avtomobilləri ilə təmin olunması tədbirləri barədə danışılarkən bildirilib ki, həmin təbəqədən olan əlillərin, 20 Yanvar və Çernobil AES əlillərinin sosial müavinət və ya əmək pensiyası ilə yanaşı, onların, habelə şəhid ailələrinin Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təminatı da həyata keçirilir. Eyni zamanda, I qrup əlilliyi olan şəxslərdən, o cümlədən I qrup gözdən əlillərdən aylıq sosial müavinət alanlara, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərək həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə Prezidentin aylıq təqaüdü ödənilir. Müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin uşaqları, müharibə veteranları, o cümlədən Əfqanıstan müharibəsi veteranları aylıq sosial müavinətlərlə təmin edirlər.

Sosial ödənişlərin ötən dövrdə mütəmadi olaraq artırıldığını bildiren nazir müharibə əlillərinin, 20 Yanvar, Çernobil əlillərinin və gözdən əlillərin tibbi-sosial reabilitasiyası sahəsində müvafiq işlərin aparıldığını, onlar üçün reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulduğunu söyləyib. Nazir həmin kateqoriyaya məxsus olanlarla bağlı ictimai qurumlarla sıx əməkdaşlıq həyata keçirildiyini, aidiyyəti qanunvericilik aktlarının təkmilləşdirilməsi işlərində onların da yaxından iştirakına şərait yaradıldığını, nazirlikdə muntəzəm görüşlərin təşkil olunduğunu qeyd edib. Belə görüşlərin, o cümlədən hazırda keçirilən görüşün müvafiq sahələrdə görülən və planlaşdırılan işlər barədə həmin ictimai birliklərin rəy və təkliflərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Görüşdə qeyd olunan ictimai birliklərin rəhbərlərinin müraciətləri, eləcə də ayrı-ayrı qanunvericilik aktlarında dəyişiklik edilməsi ilə bağlı təkliflər dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər müzakirə olunub, səslənən təkliflərlə bağlı müvafiq araşdırmaların aparılması barədə nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib.

Misirli jurnalist: “Təsəvvür etdiyimizdən daha gözəl Azərbaycan gördük”

Azərbaycana ilk dəfədir səfər edirik. Bundan əvvəl ölkəni haqqında oxumuşduq və müəyyən qədər məlumatlı idik. Amma burada olduğumuz müddətdə təsəvvür etdiyimizdən daha gözəl Azərbaycan gördük. Bu fikirləri ölkəmizdə səfərdə olan Misirin nüfuzlu KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin başçısı, “Əxbar əl-yaum” qəzetinin baş redaktoru Rüfət Fəyyad AZƏRTAC-a müsahibəsində bildirib.



Misirli qonaq Azərbaycanın islam həmrəyliyinə mühüm töhfə verdiyini yüksək qiymətləndirərək ölkəmizin bu sahədə nümunə olduğunu söyləyib. O deyib ki, burada müxtəlif dinlərin və məzhəblərin nümayəndələri arasında tolerantlıq mühitinin mövcud olması, qardaşlıq və vəhdət şəraitində yaşamaları din-dövlət münasibətlərini düzgün tənzimləyən Azərbaycanın uğurudur. Hazırda regionun məzhəblərarası toqquşmalar girdabına çevrildiyi bir dövrdə Azərbaycanda hər mənada sabitlik hökm sürməsindən sevinmələrini dilə gətirən misirli baş redaktor ziyarət etdikləri Heydər məscidində və digər məscidlərdə ibadət zamanı şəhərlə sünnilər arasında vəhdətin şahidi olduğunu və bunun sabitliyin güclənməsində mühüm rol oynadığını vurğulayıb.

“Azerfon”a yeni baş icraçı direktor təyin olunub

5 Dekabr 2017-ci il tarixdə “Azerfon” MMC (“Nar”) Dr. Qunnar Pankenin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edib.



“Azerfon” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə, cənab Panke İran telekommunikasiya şirkətində (TCI) strategiya, marketing və müştəri təcrübəsi üzrə direktor vəzifəsində çalışıb. O, sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 illik təcrübəyə malikdir. Qunnar Panke Almaniya, Fransa, Şərqi Avropa, Latin Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazar-

larında zəngin iş təcrübəsi qazanmışdır. Biznes strategiyasının inkişafı, həyata keçirilməsi və monitorinq sahəsində dərin bilik və təcrübəyə sahib olmaqla yanaşı, o, həm də beynəlxalq miqyaslı ekspert kimi tanınır.

Qeyd edək ki, “Azerfon” şirkətinin sabiq baş icraçı direktoru Dr. Klaus Müller yeni karyera imkanları ilə əlaqədar şirkətdən ayrılıb. Onun şirkətə rəhbərlik etdiyi dövr ərzində “Azerfon” biznesin inkişaf etdirilməsi, gəlirlərin artımı və fəaliyyət effektivliyinin yüksəldilməsi baxımından əhəmiyyətli nailiyyətlərə imza atıb.

“Azerfon” istedadlı və peşəkar kadrlar-

dan ibarət bir kollektivdir. Bu komanda ilə və şirkətin baş icraçı direktoru vəzifəsində çalışdığım müddət ərzində əldə etdiyimiz nəticələrə görə qürur hissi keçirirəm. İnənirəm ki, Qunnar Pankenin rəhbərliyi altında şirkət yeni zirvələr fəth edəcək”, - deyər Klaus Müller yeni təyinatı şərh edərkən vurğulayıb.

Müsbət tendensiyanın davam etdirilməsi məqsədilə yeni təyin olunmuş baş icraçı direktor Qunnar Panke də, öz növbəsində, fikirlərini bölüşüb: “İlk öncə, mən cənab Klaus Müllərə dərin təşəkkürümü bildirirəm. Əminliklə bildirmək istəyirəm ki, istifadəçilərimiz üçün ən sərfəli qiymətlər strategiyası, müştəriyönümlü xidmətlər və keyfiyyətin davamlı yüksəldilməsi strategiyasına sadıq qalacağıq”.

"The Jerusalem Post": Azərbaycan və EXPO-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə

İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" adlı qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun "Azərbaycan və EXPO-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə" sərlövhəli məqaləsi nüfuzlu "The Jerusalem Post" qəzetində dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Azərbaycan-İsrail əlaqələri

Bu il biz İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdik. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Bu da həqiqətdir ki, bu gün Avrasiyada İsrailə belə yaxın və belə isti münasibətləri olan ölkə yoxdur. Diplomatik münasibətlərin 25 illik tarixi ərzində hər iki dövlət strateji münasibətlərinin zəruriliyini və həyata tiliyini sübut edib. Dost ölkələrimiz - İsrail ilə Azərbaycan, həqiqətən, əsl və etibarlı strateji tərəfdaşlardır. Azərbaycanlılar və yəhudilər, əslində, yalnız birgə yaşamırlar, onlar həm də əsl dostlar kimi birgə inkişaf edir və əlaqələrini möhkəmləndirirlər.

Başqa mədəniyyətlərdən fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə yad və özgə kimi baxmayıblar. Azərbaycanda yaşayan köklü yəhudilər Azərbaycan ilə İsrail arasında iqtisadi və hətta geosiyasi əməkdaşlığı inkişaf etdirmək üçün böyük iş görürlər. Yəhudilər Azərbaycanda heç vaxt ayrı-seçkilik, təzyiq, qırğın və ya antisemit hərəkatlarla rastlaşmayıblar. Azərbaycana səfər etmiş hər bir yəhudi təsdiqləyə bilər ki, burada yaşayan yəhudilər sərbəst şəkildə sinaqoqa gedə, milli geyimlərində şəhərdə gəzə bilər. Halbuki inkişaf etmiş Qərb ölkələrində bu, təhlükəlidir.

Eyni zamanda, rəsmi Bakı dəfələrlə antisemitizm təzahürlərini pisləyib və bu gün Azərbaycan, doğrudan da, bütün dünya üçün həyati əhəmiyyət kəsb edən multikulturalizmin mərkəzinin gözəl nümunəsidir. Ona görə də Azərbaycan yəhudiləri Azərbaycanı sevirlər və İsrail ilə Azərbaycan arasında geosiyasi, iqtisadi və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verir, bununla fəxr edirlər.

İsrailin doqquzuncu Prezidenti Şimon Peres Azərbaycana tarixi səfəri zamanı deyib: "Bilirəm ki, Azərbaycanın siyasəti sülh, dostluq, tərəqqi siyasətidir, amma bu siyasət həm də müstəqillik siyasətidir. Nadir coğrafi mövqeyinizlə, şübhə yoxdur ki, siz dünyanın bu guşəsində aparıcı bir ölkəsiniz və bundan sonra da aparıcı olacaqsınız".

Subscribe to our FREE Daily News Blast

ADD ME

By signing up to The Jpost mailing list, I hereby agree to receive promotional emails from The Jerusalem Post.

12.04.2017 | 16 Kislev, 5778

Search

THE JERUSALEM POST

Arab-Israeli Conflict ▾ Israel News ▾ Opinion ▾ Middle East ▾ Diaspora ▾ Israeli-Innovation ▾ American Politics ▾ Not Just News ▾ Premium ▾

Booking.com

Москва - Галерея Вояж Отель

Хорошо 7.5

NEWS FROM ARYE GUT

By ARYE GUT | 12/02/2017 21:53

Azerbaijan and EXPO 2025: an ambitious project to ensure a better future

Share on Facebook Twitter Google Plus

Share on Facebook Share on Twitter

Azerbaijan-Israel relationship

This year we marked the 25th anniversary of the establishment of diplomatic relations between State of Israel and Republic of Azerbaijan. Israel was the one of the first's countries, which recognized the independence of Azerbaijan. Today it is a factual reality that no country in Eurasia has closer or warmer ties with Israel than Azerbaijan. Over the 25-year history of diplomatic relations between the two states proved the necessity and viability of a strategic relationship between the Jewish state and the state with the Muslim majority. Our friendly states indeed act as true and reliable strategic partners. Azerbaijanis and Jews, in fact, can not only co-exist, but also be real friends and develop and strengthen their relations.

Unlike many cultures, Azerbaijanis have never viewed Jews as foreigners or aliens. Israelis with roots in Azerbaijan are doing a great deal to foster the economic and even geopolitical cooperation between Azerbaijan and Israel. The Jewish people have never experienced any discrimination, harassment, insults, pogroms or any anti-Semitic actions in Azerbaijan. Every Jew who has ever visited Azerbaijan can confirm that the Jews living here are in all freedom visit a synagogue without going through a police border walk.

nız".

Keçən il Bakıya rəsmi səfərində İsrail-Azərbaycan əlaqələrindən danışan İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu bu əlaqələrin dünyaya nümunə ola biləcəyini vurğulayaraq deyib: "Dünyaya dözümsüzlüyü və şər əməlləri çox görüb, amma müsəlmanlarla yəhudilər arasında münasibətlərin ən yaxşı nümunəsi, baxın, burada, Azərbaycandır".

Mən burada Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini də misal gətirə bilərəm: "Azərbaycan və yəhudi xalqları əsrlər boyu köhnə qonşular kimi sülh şəraitində yaşayıb, bu dostluq və qardaşlıq münasibətləri ölkələrimiz arasında

bu gün də davam edir. Azərbaycandakı yəhudi icması ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə fəal kömək edir. Azərbaycanda bu gün yeddi sinaqoq fəaliyyət göstərir, onlardan beşi paytaxt Bakı şəhərindədir, burada yəhudi məktəbləri də var. Son illərdə Azərbaycan və İsrail arasındakı münasibətlər hər iki ölkəyə bir çox faydalar gətirmişdir".

Azərbaycan həmişə İsraili cəlb edib, təkcə ona görə yox ki, bu ölkədə antisemitizm yoxdur, həm də ona görə ki, Bakı hər yerdə antisemitizm təzahürlərini dəfələrlə pisləyib. Azərbaycan bu gün Avropa ilə Asiyayı birləşdirən böyük bir regionda əsas siyasi, iqtisadi və

geostrateji aktordur. Bu gün rəsmi Bakının İsraildə diplomatik missiyası olmasa belə, Azərbaycanın bir çox yüksək rəsmi nümayəndə heyətləri İsrailə səfər edib, bundan da çox İsrail nümayəndə heyəti Bakıda səfərdə olub. Qarşılıqlı mübadilə səfərlərinin mövcud iqtisadi əməkdaşlığın təşviqində xüsusi əhəmiyyəti var - İsrail Azərbaycan neftini alır, özü isə Azərbaycanda kənd təsərrüfatına və sənayeyə sərmayə qoyur, Azərbaycan ətraf mühitin qorunmasında, telekommunikasiya, turizm, təhsil, mədəniyyət və başqa sahələrdə qarşılıqlı mübadiləyə ciddi maraq göstərir.

Azərbaycan əsilli İsrail vətən-

daşı olaraq, mən fəxrə dəyə bilərəm ki, bu gün Azərbaycan rəhbərliyi müasir Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsi olan yəhudi icmasına yüksək hörmət və diqqət göstərir. Prezident İlham Əliyevin himayəsi ilə burada iki sinaqoq, Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib istifadəyə verilib. Azərbaycanda yəhudi muzeyinin tikintisi planlaşdırılır, bu da Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq.

Qubadakı qədim Qırmızı Qəsəbə İsrailin xaricində yəhudilərin yığcam yaşadığı yeganə qəsəbədir və bu, Azərbaycanın qürurudur. Bu bölgədə yəhudilər və azərbaycanlılar əsrlər boyu dinc şəraitdə yaşayırlar. Azərbaycan sivilizasiyalararası və dinlərarası dialoqun əsl modelidir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin əsas sütunlarının tərkib hissəsidir.

Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və gücləndirmək istiqamətində zəruri siyasi və sosial şərait yaratmaq və inkişaf etdirmək üçün daim səy göstərir.

Enerji təhlükəsizliyi məsələləri və Cənubi Qafqazda həll olunmamış münaqişələr üzrə analitik və tədqiqatçı Giorgia Pilar Giorgi deyir: "Azərbaycan müxtəlif millətlərə və dinlərə mənsub insanlar arasında dinc yanaşı yaşama nümunəsi kimi tanınır. Azərbaycan hökuməti həmişə fərqli dini qruplardan olan insanların bir arada yaşamasını təbliğ edib və onların öz inanclarını ifadə etmək azadlıqları Konstitusiyası çərçivəsində tanınır".

Bu da təsadüfi deyil ki, Katolik Kilsəsinin lideri, Roma Papası Fransisk 2016-cı ildə nisbətən kiçik katolik icması olan bir ölkəni, Azərbaycanı rəsmi səfər üçün seçdi və müxtəlif etnik və dini mənşəli insanların sülh və ardıcıl bərabərliyini, qarşılıqlı hörmət və anlayış əsasında birlikdə yaşama sənətinin ən yaxşı ənənəsini təmin etmək üçün Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətə hörmət edərək onu yüksək qiymətləndirdi.

Azərbaycanda iqtisadi və siyasi təkamül

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji Yol xəritələrinin icrası təmin edilir. Sahibkarlığın inkişafı təmin edilir. İnvestisiya təşviqi mexanizmi tam işə düşmüşdür. Onu qeyd etməliyəm ki, 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə, bu istiqamət çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcək".

Qeyd etmək lazımdır ki, İsrail dünyada bazarında Azərbaycan nef-

“The Jerusalem Post”: Azərbaycan və EXPO-2025: daha yaxşı gələcəyə təminat verən iddialı layihə

tinin əsas alıcılarından biri olsa da, rəsmi Bakı ilə iqtisadi və siyasi münasibətlərinin yeni yollarını axtarır. İsrail tərəfindən istehlak edilən neftin əhəmiyyətli bir hissəsi (təxminən 40 faizi) Bakı-Tbilisi-Ceyhan (BTC) böyük neft ixrac boru kəməri vasitəsilə əldə olunur. Azərbaycan Avropa və Qərbi bazarlarına enerji şaxələndirilməsi və təhlükəsizliyi üçün əsas ölkə kimi xidmət edir. Çünki Azərbaycan regionda yalnız əsas enerji və nəqliyyat mərkəzi deyil, həmçinin Avropaya enerjini alternativ yollarla nəql edən əsas neft və qaz istehsalçısıdır. Azərbaycan Xəzər dənizindən hasil etdiyi nefti ABŞ-ın Alyaska boru kəmərinə sonrakı dünyanın ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan vasitəsilə Gürcüstan ərazisindən Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına nəql edir.

Daha vacibi odur ki, Azərbaycan və onun Qərbi tərəfdaşları artıq Azərbaycanın böyük qaz ehtiyatlarını birbaşa Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsində tikinti işlərinə başlayıb ki, bu da təbii qazın Avropaya tədarük mənbələrinin şaxələndirilməsini təmin edəcək. Azərbaycan tranzit və ticarətin inkişafı üçün regional əlaqələr təşəbbüslərindən istifadə etməyə çalışır. Xüsusilə, ölkə Şərqi-Qərbi və Şimal-Cənub nəqliyyat dəhlizlərinin sponsorlarından biridir.

Şərqi-Qərbi, yeni, Pekini Londonla birləşdirən ən qısa dəmir yolu xətti - Bakı-Tbilisi-Qars marşrutu Azərbaycan və Türkiyə prezidentlərinin, Gürcüstanın Baş nazirinin, bu marşrutdan faydalanmağı planlaşdıran Qazaxıstan, Özbəkistan və digər qonşu ölkələrdən olan yüksək səviyyəli nümayəndələrin iştirakı ilə 2017-ci il oktyabrın 30-da açıldı.

Azərbaycanın təşəbbüskarı və liderliyi ilə həyata keçirilən Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) və Trans-Adriatik boru kəməri (TAP) kimi digər iddialı strateji layihələr Azərbaycanın “Şahdəniz” qaz yatağından təbii qazı Türkiyəyə və Avropaya çatdıracaq.

Dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı dəyər yaradan iqtisadiyyata çevrilir. Böyükmiqyaslı islahatlar əsasən iqtisadiyyatın şaxələndirilməsinə, ölkənin neft və qaz gəlirlərindən asılılığının azaldılmasına, qeyri-neft sektorunun və ölkənin ixrac imkanlarının daha da yaxşılaşdırılmasına yönəlib.

Niyə “EXPO-2025”?

Milli kommunikasiya strategiyası çərçivəsində beynəlxalq arenada öz imicini gücləndirmək arzusunda olan bir ölkə kimi Azərbaycan 2000-ci ildən EXPO hərə-

katının fəal üzvüdür. Azərbaycan pavilyonları son üç sərgidə - 2015-ci ildə pavilyonunu üç milyondan çox insanın ziyarət etdiyi Milanda, 2016-cı ildə Antalyada və 2017-ci ildə Astanada mükafatlar qazanıb.

“Beynəlxalq Sərgilər Bürosunun işinə sadə töhfəmizin bu cür qiymətləndirilməsindən qürur duyuruq”, - deyərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu yaxınlarda Parisdə paytaxt Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması münasibətilə Azərbaycanın təşkil etdiyi milli qəbulda qeyd edib. Birinci vitse-prezident deyib: “Ümumdünya Sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün bir platformadır. Bu sərgilər global müzakirələr və əməkdaşlıq üçün bütün beynəlxalq ictimaiyyəti nadir bir məkanda bir araya gətirir. Buna görə də inanıram ki, Azərbaycan bu universal platformaya ev sahibliyi etmək üçün ən yaxşı məkanlardan biridir”.

Niyə Azərbaycan “EXPO-2025”də maraqlıdır?

- Turizm potensialından daha yaxşı yararlanacaq Azərbaycanın tarixi, mədəniyyəti və qonaqpərvərliyi;

- Digər ölkələr üçün rahat və maraqlı coğrafi mövqeyi;

- Bakıda keçirilən Qlobal Humanitar Forum, birinci Avropa Oyunları, Dördüncü İslam Həmrəyliyi Oyunları, Dünya Şahmat Olimpiadası, 2016-cı ildən bəri keçirilən Formula-1 Bakı Qran-Prisi, Ümumdünya Mədəniyyətə Dialeq Forumu, “Bakı Prosesi”, Dünya Dini Liderlərinin Sammiti kimi genişmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə.

- Azərbaycan dünya ictimaiyyətinə göstərmək istəyir ki, 26 illik müstəqillik tarixi, güclü iqtisadi potensialı, siyasi sabitliyi, yüksək səviyyəli təhlükəsizliyə malik gənc bir ölkə olaraq EXPO kimi böyük tədbirlərə ev sahibliyi etməyə qadirdir.

Azərbaycanın əvvəlki illərdə həm beynəlxalq, həm də ixtisaslaşdırılmış EXPO-larda qazandığı təcrübə (Azərbaycanın “Milan EXPO-2015” və “Astana EXPO-2017” sərgilərində təqdim etdiyi pavilyonlar xüsusi mükafatlara layiq görüldü) “EXPO-2025” Ümumdünya Sərgisinin Bakıda uğurla keçiriləcəyi potensialdan xəbər verir.

Azərbaycan “Bakı EXPO-2025” Ümumdünya Sərgisi üçün seçdiyi “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcənin qurulması” mövzusu ümumbəşəri əhəmiyyət daşıyır. Azərbaycanın əlavə olaraq təqdim etdiyi üç alt mövzu - İstedad, Sağlamlıq və Nailiyyət

Birləşmiş Millətlər Təşkilatının təqdim etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədardır.

“Bakı EXPO-2025” üçün nəzərdə tutulmuş ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Şəhərin iki qəsəbəsi arasında yeni ərazidə salınacaq və 200 hektar sahəni əhatə edəcək bu məkan tam yenicdən qurulmuş nəqliyyat infrastrukturuna və Bakı şəhərinin davamı hesab oluna bilər. Bura dünyada yeni şəhər parkı olması ilə yanaşı, eyni zamanda, ölkə əhalisi və şəhərə təşrif buyuran qonaqlar üçün də əvəzsiz miras olacaq.

“Bakı EXPO-2025” üçün seçilən mövzunun Azərbaycan Respublikasının dövlət gerbi olan sərkizbucaqlı ulduz şəklində olan fiziki təəcəssümü Azərbaycan xalqının etnik müxtəlifliyini və Odlar yurdu hesab olunan Azərbaycanda müxtəlif dini etiqadlara və etnik qruplara məxsus insanların birgəyaşayışı üçün nümunəvi model olmasını simvolizə edir. Azərbaycanı bütün dünyada tanınan xalqların həndəsi naxışları isə ərazidə yaradılan meydanların və istirahət yerlərinin dizaynına xüsusi gözəllik verəcək. Ərazinin mərkəzində yerləşəcək əsas bina - Azərbaycan Milli Pavilyonu park və ərazini gəzən qonaqlar üçün əsl ziyarət məkanı olacaq. Bakı Ümumdünya EXPO-su Azərbaycana və dünyaya nə bəxş edəcək?

Ümumdünya EXPO-suna sahiblik etməklə Azərbaycan mühüm mənfəət əldə edəcək. Sərgiyə 18 milyon ziyarətçi qatılacaq, yeni iş yerləri açılacaq, yeni işgüzar münasibətlər formalaşacaq, ölkədə biznes sərmayələri üçün infrastruktur və turizm sahəsinin inkişafı baxımından faydalı olacaq. Sərgi ümumdünya EXPO-ların coğrafiyasını yeni regionda, yeni ərazidə genişləndirməklə yanaşı, gənc müstəqil ölkələrə özünü dünyaya daha yaxşı tanımaq baxımından yeni platforma kimi gözəl imkan yaradacaq.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Parisdə keçirilən qəbuldakı çıxışında deyib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra biz dərhal müstəqil dövlət kimi mövcudluğumuza real təhlükə yaradan böyük siyasi, iqtisadi və humanitar çağırışlarla üzləşdik. Bunlardan ən ciddi qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü idi və bunun nəticəsində ölkəmizin ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunmuşdur və işğal hələ də davam edir.

Birinci vitse-prezident qeyd edib ki, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köç-

kün vəziyyətinə düşüb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr yerinə yetirilməlidir və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır.

“Bizim “İnsan kapitalının inkişaf etdirilməsi, daha yaxşı gələcənin qurulması” mövzusu həqiqətən hamını narahat edən bir məsələdir. Bu mövzu dövrümüzün əsas çağırışını - texnologiyaların və artan bağlılığın bəşəriyyətə təsirini əhatə edir”, - deyərək Mehriban Əliyeva bildirib.

Birinci vitse-prezident deyib: “Bakı EXPO-2025” sərgisində düşünürük ki, texnologiyadan daha uzağa baxmaq, diqqətimizi rəhbərlərdən sırayı vətəndaşlara yönəldərək iqtisadiyyatların, cəmiyyətlərin və yaradıcılığın aparıcı qüvvəsi olan insanlar üzərində cəmləşdirmək mühüm əhəmiyyət kəsb edəcək.

Biz insanları - dünyada ən güclü resurs olan insan kapitalını universal müzakirəyə çıxaracağıq. Bakıda keçiriləcək Ümumdünya Sərgisi Beynəlxalq Sərgilər Bürosuna yeni bazarda yeni auditoriya ilə təmasa girmək imkanı verəcək”.

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan yüksələn xətlə inkişaf edən dövlətdir və indi ölkəmizin iddiası 2025-ci ildə Ümumdünya Sərgisinə ev sahibliyi etmək və bütün dünyanı qəbul etmək hüququnu qazanmaqdır. Biz sərgi məkanının yaradılmasına və istismarına bütün lazımı vəsaiti ayırmağa, həmçinin inkişaf etməkdə olan ölkələrin sərgidə iştirakını dəstəkləməyə hazırıq. Bu, həmçinin bütün gənc, müstəqil ölkələr üçün çox güclü bir stimula olacaqdır. Azərbaycanın Birinci vitse-prezidenti çıxışını bu sözlərlə bitirib: “Bakı sərgisi 26 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərin tanınması üçün daha bir imkan olacaqdır. 2025-ci ildə Ümumdünya Sərgisini təşkil etmək bizim səmimi istəyimizdir. Əgər bu şərəfə layiq görülürsə, biz bütün dünyanı Azərbaycanda və gözəl şəhərimiz olan Bakıda qürurla qarşılayacağıq.

Gəlin, dostumuz və strateji tərəfdaşımız olan Azərbaycan Respublikasına uğurlar diləyək və arzu edək ki, Bakı şəhəri səsvərmədə uğurlu nəticələr əldə etsin və dünyanın ən böyük beynəlxalq tədbirlərindən biri olan Ümumdünya EXPO-sunun Odlar yurdu - Azərbaycanda keçirilməsinə layiq olduğu hüququnu qazansın.

İran ABŞ-a nota verdi

Amerikada 25 yaşlı iranlı Bijən Qeysərinin ABŞ polisi tərəfindən öldürülməsi İranda ciddi etiraz səbəb olub. Ötən həftə B.Qeysəri Nyu-Yorkda polis tərəfindən başından tapanca ilə vurularaq öldürüldü. AZƏRTAC xəbər verir ki, dekabrın 5-də İranın Xarici İşlər Nazirliyi ABŞ-a not verib. İran XİN-nin rəsmi nümayəndəsi Bəhrəm Qasəminin sözlərinə görə, nota İsveçrənin İrandakı səfirinə təqdim edilib. Notada İran tərəfi hadisənin ciddi şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını və B.Qeysərinin ailəsinə kompensasiya verilməsini tələb edib.

Xatırladaq ki, İran ilə ABŞ-ın diplomatik əlaqələri olmadığı üçün İsveçrənin Tehrandakı səfirliyi rəsmi Vaşinqtonun maraqlarının müdafiəçisi qismində də fəaliyyət göstərir. İranın ABŞ-dakı maraqlarının müdafiəçisi isə Pakistan səfirliyidir.

Rusiyalı deputat Azərbaycan və İranla birlikdə parlament üçlüyü yaratmağı təklif edib



Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Rusiya-Azərbaycan-İran parlament üçlüyü yaratmağı təklif edib. Bu fikirləri o, İran parlamentinin üzvləri ilə Moskvada keçirilən birgə iclasda söyləyib. AZƏRTAC xəbər verir ki, L.Slutski üç ölkə prezidentlərinin bir çox sahələrdə şimal-cənub vertikalı üzrə əməkdaşlıq etdiklərini bildirib. “Əminəm ki, biz də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun iştirakı ilə belə bir üçlük yaratmaq barədə düşüncə bilirik. Bu, bizim üçün çox maraqlıdır”, - deyərək rusiyalı deputat vurğulayıb.

“Hərəyə bir ağac ekək” kampaniyası uğurla davam edir

Xaçmaz

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi ilə əlaqədar YAP Xaçmaz rayon təşkilatının təşkilatçılığı ilə Xaçmazda “Hərəyə bir ağac ekək” kampaniyası çərçivəsində ağacəkmə aksiyası uğurla davam edir. Dünən



YAP Xaçmaz rayon təşkilatının şura üzvləri, qadınlar şurası, gənclər birliyinin üzvləri və partiya fəallarının iştirakı ilə 2100 ədəd ağac əkilib. Tədbir Yalama Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ayırdığı yerdə keçirilib.

YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev “Hərəyə bir ağac ekək” kampaniyasının əhəmiyyətindən, təbiətin fauna və florasına əhəmiyyətli dərəcəli təsirdən və nəhayət, ekologiyanın təmizlənməsinə və su mənbələrinin yaradılmasına xidmətlərindən danışaraq, kampaniyaya start verdi.

Şabran

Dünən Şabran rayonunda “Hərəyə bir ağac ekək” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.



Ağacəkmə aksiyasında 300 nəfər iştirak edib. YAP Şabran rayon təşkilatının şura üzvlərinin, gənclər birliyinin, qadınlar şurasının və partiya fəallarının iştirakı ilə 900 ağac əkilib.

Tədbirlər planına uyğun olaraq, aksiya mart ayının əvvəlinə kimi davam edəcək və bu müddətdə 5000 ağacın əkilməsi nəzərdə tutulur.

Yevlax

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibəti ilə YAP Yevlax və YAP Mingəçevir şəhər təşkilatlarında “Hərəyə bir ağac ekək” kampaniyasına start verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihəsi olan ağacəkmə kampaniyası Yevlax rayonu ərazisində yerləşən meşə zolağında hə-



yata keçirilib. Kampanyada YAP Yevlax və YAP Mingəçevir şəhər təşkilatlarının idarə heyəti, qadınlar şurası, gənclər birliyinin üzvləri, partiya fəalları, ziyalılar və ictimaiyyət nümayəndələri yaxından iştirak ediblər. Bayram əhval-ruhiyyəsi ilə başlayan kampaniyanın ilk günündə YAP fəallarının iştirakı ilə 3000-dən çox nar ağacı əkilərək, nar bağı salınıb. Əkilən ağaclara qulluq olunub. “Hərəyə bir ağac ekək” kampaniyası aran regionunda yaşıllığın genişləndirilməsinə və ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına töhfə verəcək. “Hərəyə bir ağac ekək” kampaniyası çərçivəsində ərazidə daha 8000-dən artıq ağac əkiləcəkdir.

Ağcabədi

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının fəalları partiyanın yaradılmasının 25 illik yubileyi münasibətilə keçirilən “Hərəyə bir ağac ekək” aksiyasında fəal iştirak edirlər.



Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ayırdığı meşə ərazisində 2300-dən artıq nar ağacı əkilib.

Ağac əkini kampaniyası 2018-ci ilin mart ayının sonuna qədər davam edəcək.

Sumqayıt bulvarında wi-fi quraşdırılacaq

Sumqayıtın Dənizkənarı bulvarında wi-fi quraşdırılacaq. Layihə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Sumqayıt Telekommunikasiya Qovşağı (STQ) tərəfindən həyata keçiriləcək.



Sumqayıt Telekommunikasiya Qovşağından AZƏRTAC-a bildiriblər ki, artıq şəhər sakinləri və qonaqlar Dənizkənarı bulvarda pulsuz internetdən istifadə edə biləcəklər. Bulvar ərazisinin internetlə təchiz olunması üçün nəzərdə tutulmuş avadanlıqlar hər 60 metrden bir quraşdırılacaq. Qeyd edək ki, Sumqayıt Dənizkənarı bulvar ərazisinin gələn il “İctimai internet” şəbəkəsinə daxil edilməsi nəzərdə tutulub. Şəbəkənin səmərəli paylanması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, sürət həddi və saat limiti beynəlxalq standartlara əsasən müəyyənləşdirilib.

İran naziri: Rabitə və telekommunikasiya sahəsinin inkişafı Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyinə bariz nümunəsidir

Azərbaycanda rabitə və telekommunikasiya sahəsi çox inkişaf edib. Bu həm də ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyinə bariz nümunəsidir. AZƏRTAC xəbər verir ki, bu fikirləri İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi “Bakutel-2017” sərgisində KİV nümayəndələrinə müsahibəsində deyib.



Nazir qeyd edib ki, İran İslam Respublikasından “Bakutel” telekommunikasiya-informasiya texnologiyaları sərgisində bir sıra şirkətlər telekommunikasiya sahəsində öz məhsullarını və xidmətlərini təqdim edir. Sözügedən şirkətlər bu sahədə İranın və eləcə də regionun tanınmış şirkətləridir. “Sərgi həm də bizim şirkətlər üçün yeni bazarlar tapmaq imkanı deməkdir. Ümidvarıq ki, burada özümüzlə yeni tərəfdaşlar tapacaq, əməkdaşlıq münasibətləri quracağıq”, - deyərək nazir bildirib. İranla Azərbaycan arasında rabitə sahəsində geniş əlaqələrin mövcud olduğunu söyləyən nazir bildirib ki, poçt sahəsində yeni əməkdaşlığa başlanılıb: “İki ölkənin poçt qurumları əməkdaşlıqla bağlı müqavilə imzalayıblar. Bundan başqa, dəmiryolu ilə daşımlar da ölkələrimiz arasında əlaqələrin genişlənməsinə xidmət edəcək”.

Əhməd Arslan: “Bakutel-2017”də Türkiyə 10-dan çox şirkətlə təmsil olunur

“Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində Türkiyə 10-dan çox şirkətlə təmsil olunur. AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan deyib. Nazir bildirib ki, Türkiyə şirkətləri “Bakutel” sərgilərində iştiraka hər zaman maraq göstərirlər. “Bakutel” sərgiləri həmin şirkətlərin öz xidmətlərini təqdim etmələri üçün çox gözəl platformadır.



“Bakutel-2017” sərgisində Türkiyə 10-dan çox şirkətlə təmsil edilir. Bizim şirkətlərə böyük maraq var. Bunun da əsas səbəbi göstərilən xidmətlərin keyfiyyətli olmasıdır. Azərbaycan ilə Türkiyə şirkətlərinin birgə əməkdaşlığı təkcə region üçün deyil, beynəlxalq səviyyədə də görüləcək işlər üçün qurulub”, - deyərək nazir qeyd edib.

Erməni separatizmi məntiqi sonluq və acınacaqlı məğlubiyyət astanasındadır

Separatçılarla görüş Sarkisyanın qorxu və təşvişi, rejimin xilas olmasına puç olan son ümididir



Azərbaycan Prezidenti İlham Əliyevin son günlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər, eləcə də, ordumuzun keçirdiyi təlimlər düşməni ciddi təşvişə salıb. Bunun nəticəsidir ki, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa gələrək, separatçılarla görüşüb. Bu qəfil səfər separatçıların ordumuzun təlimlərindən təşvişə düşməsi və qorxmaları ilə əlaqədardır. Azərbaycan Ordusunun tez-tez təlimlər keçirməsi, ən müasir silahlardan istifadə qaydalarını təlimdə nümayiş etdirməsi ermənilərdə qorxu yaradıb və onlar bilirlər ki, danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmazsa, Azərbaycan torpaqlarını hərbi güc vasitəsi ilə azad etməli olacaq. Əgər Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatlarına başlasa, düşmən ən qısa vaxtda darmadağın ediləcək. Azərbaycanın başqa dövlətin ərazisində müharibə aparmaq fikri, qonşu dövlətlərin heç birinə qarşı ərazi iddiası olmasa da, öz torpaqlarını separatçılardan, terrorçulardan azad etmək haqqı var və bu, tək bizim deyil, hər bir dövlətin konstitusion hüququdur. Ermənistan, eləcə də, bütün dünya bilir ki, Qarabağ tarixən Azərbaycan torpağı olub və şübhə yox ki, Azərbaycan dövləti bütün imkanlarından istifadə edərək, işğal olunmuş ərazilərini separatçılardan, terrorçulardan azad edəcək və bizim buna haqqımız, hüququmuz, eyni zamanda, gücümüz var.

Türkiyə Hərbi-Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küküakyanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olduğu zaman Bakıda Türkiyə, Pakistan və Azərbaycanın xarici işlər nazirlərinin də sammiti keçirilib və xarici işlər nazirlərinin görüşündə Azərbaycan, Türkiyə və Pakistan arasında ortaq hərbi müəssisələrin yaradılması haqda ilkin razılığa gəlinib. Ölkələr arasında hərbi-texniki və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib. Pakistan və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. Hər iki dövlət, xüsusən də, Pakistan Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanı dövlət kimi tanıdır. Əldə edilən razılıqdan sonra bu üç dövlət silah sənayesinin inkişafında da birgə fəaliyyət göstərəcəklər və atılan addımlar, bağlanan müqavilələr göstərir ki, bu yöndə işlər getdikcə intensivləşməkdədir. Çox qısa müddət ərzində, Azərbaycanın maliyyə gücü sayəsində silah sənayemiz çox uğurlu inkişaf yolu keçib və silah sənayesinə qoyulan investisiyalar artıq özünü doğrultmaqdadır.

Ölkəmizin hərbi qüdrəti işğalçı rejimin yuxusunu ərşə çəkib

Görünür, Sarkisyan Azərbaycanın hərbi əməkdaşlıq çərçivəsində olan nailiyyətlərini həzm edə bilmir və ölkəmizin hərbi qüdrəti işğalçı rejimin yuxusunu ərşə çəkib. Daim Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, məhz bu asılılığı tərəfdaşlıq kimi nümayiş etdirməyə səy göstərərək, separatçılıq kimi çirkin niyyətlərini həyata keçirməyə cəhd etsə də, günün realılığı bunu deməyə əsas verir ki, işğalçı dövlət artıq Azərbaycanın, hər bir sahədə olduğu kimi, hərbi qüdrətini və nəticədə, öz niyyətini həyata keçirə bilməyəcəyini, qarşılaşacağı acınacaqlı məğlubiyyətini dərk edir. Bu səbəbdən də, Sarkisyanın işğal altında olan Dağlıq Qarabağa səfər edərək, hərbiçilərlə görüş keçirməsi isə, onu göstərir ki, lokal müharibənin başlayacağından bərk ehtiyat edir, daha doğrusu, qorxur. Çünki Azərbaycan Ordusunun bir vaxtlar pərakəndə olduğundan sui-istifadə edən bu terrorçu, indi qüdrətli, nizami ordu və hərbi güclə qarşılaşacağından xəbərdardır. Eyni zamanda, ölkəmizin hərbi müttəfiqləri, onlarla birgə keçirilən hərbi təlimlər, həmçinin, birgə döyüş hazırlığı və döyüşlərdə nəzərdə tutulmuş birgə iştirak qor-

xusu da işğalçıların kürkünə birə salıb.

Avropa separatizm dalğasından ehtiyatlanaraq, sərt reaksiya vermək məcburiyyətindədir

Avropa ölkələri və beynəlxalq təşkilatlar müstəvisində də Ermənistanın vəziyyəti heç də terrorçuların maraqlarını təmin etmir. Çünki artıq separatçılıq siyasətinə biganə yanaşan, münasibət və etraz bildirməyən Avropanın özündə də bu problem prioritet məsələyə çevrilməkdədir və bu ölkələr öz maraqlarını təmin etmək, təhlükəsizlik tədbirlərini həyata keçirmək üçün terrorçuluq və separatizmə qarşı sərt reaksiya vermək məcburiyyətindədirlər. Əks halda, qanunsuz hərəkətlər, beynəlxalq hüquq normalarının pozulması, separatçılıq meyilləri, parçalanmalara və xaosla səbəb olacaq hadisələr Avropanın özünü belə çətin duruma sürükləyə bilər. Ona görə də, Avropa ölkələri separatçılıq meyillərinə qarşı sərt reaksiya verir və lazım gəldikdə, cəza tədbirlərindən istifadə etməkdən belə çəkinmir. Hətta ölkələrin öz konstitusiyaları beynəlxalq hüquq normalarından da üstün hesab olunaraq, hadisələrin dövlət daxili məsələ kimi qarşısının alınması istiqamətində operativ tədbirlər həyata keçirilir. Dünya dövlətləri, beynəlxalq təşkilatlar isə bu tədbirləri dəstəkləyir və separatçıların deyil, dövlətin maraqlarını üstün hesab edərək, bu maraqları təmin edir. Məsələn, İspaniya hökuməti Kataloniyada baş verən hadisələrdən sonra separatçıların həbs olunması üçün hərəkətə keçib və İspaniyanın baş prokuroru Xose Manuel Maza Kataloniyanın keçmiş başçısı Karles Puçdemon və onun tərəfdarlarına qarşı qiyam hazırlanması ittihamı irəli sürüb və Milli Məhkəməyə həmin şəxslərə qarşı həbs-qətimkan tədbirinin seçilməsi üçün müraciət edib. İspaniya Milli Məhkəmə Palatasının hakimi Kataloniya hökumətinin 8 sabiq üzvü barəsində həbs-qətimkan tədbiri seçib və eləcə də, muxtariyyətin sabiq rəhbəri K.Puçdemonun həbsinə Avropa order verib. Siyasi sığınacaq almaq üçün Belçikaya qaçan Kataloniyanın keçmiş rəhbəri K.Puçdemon, 4 nəfər tərəfdarı ilə noyabrın 5-də Brüsseldə polisə təslim olub.

Ermənistan mətbuatında

narahatlıq müşahidə olunur

Bütün bu faktlar göstərir ki, digər separatçı rejimlərlə, o cümlədən, Qarabağdakı qondarma qurumun üzvləri ilə bağlı bu vaxta qədər laqeyd münasibət göstərən Avropa qurumları separatçı rejimlərə qarşı hərəkətə keçib. Maraqlıdır, Kataloniya separatçıların həbs edən Avropa təsisatları Qarabağ separatçılarına qarşı eyni addımı atacaqmı? Təbii ki, Kataloniya hadisələri, müəyyən mənada, Dağlıq Qarabağla bağlı presedentin yaranmasına səbəb oldu. Kataloniya presedentinin Ermənistanla və qondarma Dağlıq Qarabağ rejiminə mümkün tətbiqi imkanları ilə bağlı erməni mətbuatında müzakirələrə start verilib. Ermənistan mətbuatını izlədikdə, Avropa İttifaqının Kataloniya ilə bağlı birmənalı mövqedə dayandığından, separatçılığa qarşı çıxış etdiyindən, eyni zamanda, separatçıların rəhbəri ilə bağlı məsələlərdə konkret addım atdığından və qurumun Ermənistan üçün də problem yarada biləcəyindən bərk narahat olduqlarının şahidi oluruq. Erməni ekspertlərinin fikrincə, Ermənistanla bağlı yekun sənəddə bütün beynəlxalq hüququn digər prinsipləri deyil, məhz ərazi bütövlüyü prinsipi öz əksini tapa və bu, Azərbaycana münasibətdə tətbiq edilə bilər. Digər tərəfdən, analoji olaraq, Qarabağ separatçıların rəhbəri Bako Saakyanın Avropa ölkələrinə səfərləri qadağan olunma, yaxud səfər etdiyi zaman, onun həbsi reallaşa bilər. İşğalçı rejimin bu təşvişi başa düşüləndir, çünki Kataloniya ilə bağlı məsələlərdə Avropa İttifaqı ərazi bütövlüyünü prioritet hesab etdi və separatçıların liderinə qarşı həbs qətimkan xəttini seçdi. Əgər Kataloniyaya münasibətdə bu, tətbiq edilib, Dağlıq Qarabağla bağlı məsələdə tətbiq edilməse, onda bütün dünya növbəti dəfə də ikili standartlarla üz-üzə qalacaq və bu halda, regionda sülhə və təhlükəsizliyə yeni təhdidlər inkar edilə bilməz.

Əslində, Azərbaycan torpaqlarında törədilən cinayətlərə, insanlıq normalarına sığmayan soyqırımı siyasətinə, bir sözlə, terrorizm və separatçılığa qarşı Avropa institutlarının daha sərt reaksiya verməsi və daha kəskin tələblər irəli sürərək, daha ciddi təd-

birələr həyata keçirməsi gözlənilir. Azərbaycan İspaniyanı nümunə götürərək separatçılar barədə cinayət işi açsın və Xocalı soyqırımının təşkilatçısı kimi, başda Sarkisyan olmaqla, cinayətkarların həbsini tələb edə bilər. Hətta işğalçıların ölkə ərazisindən çıxarılmasını və separatçıların dərhal həbsini reallaşırsın da bilər. Artıq Avropa İttifaqı bizə irad bildirə bilməz və əgər belə hal baş versə, o zaman İspaniyadakı hadisələri ünvani kimi göstərmək yeter.

Hazırda təşvişə düşən Ermənistan hakimiyyəti yaxşı başa düşür ki, Azərbaycan tərəfi İspaniyada baş verənlərin Azərbaycan da da tətbiq olunmasını tələb edə bilər. Avropada separatçılıq meyillərinə kəskin reaksiya nümayiş etdirildiyi bir vaxtda, təbii ki, əgər ikili standart yanaşma olmasa, bu reaksiyanın Ermənistanla da şamil edilməsi gözləniləndir. Məhz buna görə də, Sarkisyan hakimiyyəti artıq Avropanın dəstəyinə, yaxud etinasızlığına ümid bəsləyə bilməz. Vətəndaşları yoxsulluq içərisində yaşayan, iqtisadiyyatı tənəzzülə uğrayan, işğalçılıq, separatçılıq siyasəti yürüdən Ermənistanla münasibət dəyişməkdədir və artıq Sarkisyan rejiminin terrorçuluq siyasəti Qərbin maraqları ilə toqquşur. Qərbin, Avropa İttifaqının Yaxın Şərqdə, Cənubi Qafqazda yürütdüyü siyasətin, dəstəklədiyi separatçılığın necə acı nəticələr verdiyindən və separatizm dalğasından sığortalanmadığının artıq fərqi olduqundan, bir daha terrorçuları dəstəkləməyəcəyindən təşvişə düşən və meydanda tək qalan işğalçı rejimin narahatlığı və çıxış yolu axtarması başadüşüləndir. Amma separatçılıq və terrorçuluq üzərində qurulmuş dövlətçiliyin sonu bəllidir və Sarkisyanın söyləri, özü kimi vandallarla, terrorçularla görüşləri və müzakirələri faydasızdır. Çünki separatçılıq və terrorçuluq artıq tək Cənubi Qafqazın deyil, bütün Avropanın, ümumilikdə, dünyanın problemi hesab olunur və bu mənada, Ermənistan hədəfdə olan ölkədir. Bir sözlə, beynəlxalq miqyasda da Ermənistanın durumu separatçıların ürayincə deyil və Avropanın, eləcə də, bütün dünyanın separatizmlə mübarizə aparmaq məcburiyyətində olması işğalçı rejimin acınacaqlı məğlubiyyətini və sonunu vəd edir.

İnam HACIYEV

ABŞ Ali Məhkəməsi altı müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a gəlişinə qadağanın tam həcmdə icrasına icazə verib

ABŞ Ali Məhkəməsi əhalisinin əksəriyyəti müsəlmanlar olan altı ölkənin vətəndaşlarının Birləşmiş Ştatlara gəlişinə Trump administrasiyası tərəfindən qoyulmuş qadağanın tam həcmdə icrasına icazə verib. Ali Məhkəmənin hakimləri bazar ertəsi, dekabrın 4-də bildiriblər ki, hətta bu məhkəmənin qərarından apelyasiya şikayəti verilməmiş olsa belə, həmin qadağa tam həcmdə tətbiq edilə bilər. Ali Məhkəmənin qərarı Trampın müvafiq fərmanının sentyabr ayında elan edilmiş sonuncu versiyasına aiddir. Bu qadağa Çad, İran, Liviya, Somali, Suriya və Yəmən vətəndaşlarına şamil edilir.

Aşağı instansiya məhkəmələri əvvəllər bildirirdilər ki, bu altı ölkənin vətəndaşlarının Birləşmiş Ştatlarda hər hansı qohumluq əlaqələri varsa, onların ABŞ-a gəlişinə qadağa qoyula bilməz. Bu həftə San-Fransiskonun 9-cu dairə apelyasiya məhkəməsində və Virjiniya Ştatındakı Riçmond rayonunun 4-cü dairə apelyasiya məhkəməsində həmin qadağanın qanuna zidd olması barədə müzakirələr aparılacaq.



6 dekabr 2017-ci il

İkinci Bakı Şopinq Festivali uğurları ilə yadda qalıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, keçirilən Bakı Şopinq Festivalı öz uğurları ilə yadda qalıb. Festivalın təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb. İlk Bakı Şopinq Festivalı bu ilin 10 aprel - 10 may tarixlərində uğurla keçirilib. İkinci Şopinq Festivalı isə oktyabrın 15-dən noyabrın 15-dək davam etdi.

Sahibkarlığın inkişafına, eləcə də, Azərbaycanın turizm gəlirlərinin artmasına xidmət edən Bakı Şopinq Festivalına bir çox qonşu dövlətlərdə maraq yarandı. Festival yerli sahibkarlığın inkişafı, ticarət və turizm əlavə sərmayələrin cəlb edilməsi baxımından effektiv olmaqla yanaşı, Azərbaycan vətəndaşlarının da xarici turistlərə şamil olunan ƏDNV qaytarılması sistemindən yararlanmasına da şərait yaradıb. Yerli əhaliyə sözügedən proqram dünyanın heç bir ölkə-qoşulmuş mağazalarda brend mallarında müştərilər dünya brendlərinə məxsus xüsusi kampaniya və endirimlərlə – “Tax Free” imkanı təqdim olunub. Əri və digər müxtəlif əyləncə xarakterli nüqayisədə müxtəlif yeniliklərlə yadda qalır. “Prizləri” ani lotereyası və digər həvəs-n dəstək verdiyi lotereyada 80 000 nəfər edib. 20500 ədəd hədiyyədən ibarət ival dövründə ticarət dövriyyəsinin art-

sində analoqu olmayan güzəştdir. Alıcılar festivala qoşulmuş mağazalarda brend malları daha sərfəli qiymətlərlə əldə ediblər. Bir ay müddətində müştərilər dünya brendlərinə məxsus məhsulları Bakıda yerləşən 400-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə edə biliblər. Həmin mallara ƏDV qaytarılması-“Tax Free” imkanı təqdim olunub. Festival zamanı interaktiv oyunlar, moda nümayişləri və digər müxtəlif əyləncə xarakterli tədbirlər təşkil olunub. Ümumilikdə, tədbir ötən illə müqayisədə müxtəlif yeniliklərlə yadda qalıb. Şopomaniya, uğur çarxı oyunları, “Festival Sürprizləri” ani lotereyası və digər həvəsləndirici tədbirlər təşkil edilib. 100-ə yaxın mağazanın dəstək verdiyi lotereyada 80 000 nəfər alıcı “poz-qazan” formatında lotereya bileti əldə edib. 20500 ədəd hədiyyədən ibarət uduş sahiblərini tapıb. Bütün bunlar isə yekunda festival dövründə ticarət döviyyəsinin artmasına təkan verib.

Festival üçün turizm sektorunda, ilk dəfə olaraq, AZAL və mehmanxanalar ilə tur-paketlər yaradılıb. İştirakçı mağazalar aktiv şəkildə marketing və satış kampaniyalarına qoşulublar. Təklif olunan endirim və satış kampaniyaları böyük alıcı kütləsi tərəfindən müsbət qarşılanıb. Tədbir, eyni zamanda, Azərbaycanın mədəni-tarixi irsi və ölkəmizin potensialının dünyaya təbliğ edilməsinə, Bakı və ölkəmizin digər bölgələrinin turizm imicinin güclənməsinə xidmət edib. İkinci Bakı Şopinq Festivalı, ötən festivalda olduğu kimi, uğurlu alınıb. Belə ki, oktyabr ayı ərzində Azərbaycana 204686 turist gəlib. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 13 % artım deməkdir.

Festival müddətində 643 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 493-ü ƏDV qaytarma proqramına qoşulub. Festivalın "Tax Free" sistemi çərçivəsində 48422 ədəd hesab-faktura təsdiqlənib. Ümumi dövriyyə 33 milyon 826 min 864 manat olub və banklar alıcılara 3 milyon 366 min 702 manat ƏDV qaytarıblar.

Alıcılar Bakı Şopinq Festivalində 10%-dən 70%-dək endirimlərdən faydalanıblar. Həmçinin, ümumi alış məbləğinin 10,2% həcmində əlavə ƏDV qaytarılmasından istifadə ediblər. Ümumilikdə, Bakı Şopinq Festivalı zamanı ticarət mərkəzlərinə gələn insanların sayı keçən ilin analoji dövrünə nisbətən 12% artmışdır.

Z.BAYRAMOVA

BSU-da narkomaniya ilə bağlı tədbir keçirilib

Bakı Slavyan Universitetində Azərbaycanşünaslıq Elmi-Tədqiqat Laboratoriyasının müdiri, dosent Sadir Məmmədovun “Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə”, “MT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının cinayət-prosesual qanunvericiliyi”, “Narkotik cinayətkarlıqların təzahürləri və onlara qarşı mübarizənin problemləri (cinayət-prosesual aspektlər)” adlı kitablarının müzakirəsi olub.



Tədbiri giriş sözü ilə açan elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov müzakirəyə çıxarılmış kitabların dövrümüzün aktual problemləndən bəhs etdiyini bildirib və narkomanıyanın cəmiyyətdə ciddi fəsadlar törətdiyini qeyd edib. Prorektor kitabların müəllifi Sadir Məmmədovun vaxtilə Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi vəzifəsində çalışdığını və onun qələmə aldığı hər üç

əsərin mühüm faktlara söykəndiyini diqqətə çatdırıb.

Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova müəllifin əsərlərinin gənc nəsil üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. BSU-da narkomaniya əleyhinə, mütəmadi olaraq, maarifəndirmə aksiyalarının keçirildiyini deyən X.Sultanova QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyinin narkomaniya ilə birbaşa bağlı olduğunu vurğulayıb. BSU-nun Diplomatika və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd müəllifin "BMT-nin narkotiklər haqqında konvensiyaları və Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi" əsəri haqqında daha ətraflı danışib. Ə.Əhməd belə maarifləndirici tədbirlərin gənclər üçün əhəmiyyətindən söz açıb və gənclərə hər üç kitabı oxumağı tövsiyə edib. Azərbaycan multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf "Narkotizmin cəmiyyətdə bəzi təzahürləri və onlara qarşı mübarizə" kitabı əsasında çıxış edib. Hacı Rauf narkotikin mənşəyi və narkomaniya xəstəliyinin tarixi bərdə iştirakçılara məlumat verib. Sonra tərcümə fakültəsinin II kurs tələbələri Aygün Əlizadə və Ramazan Ramazanov əsərlərlə bağlı öz fikirlərini bölüşüblər.

Tədbirin sonunda doktor Sədir Məmmədov müəllifi olduğu hər üç əsərlə bağlı söylənilən müsbət fikirlərə görə təşəkkürünü bildirib.

ZÜMRÜD

Avropa İttifaqının
Brüsseldə keçirilən
Şərq Tərəfdaşlığı
Sammitinin və Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşki-
latı Parlament Məclisinin
Kiyev toplantısının bəyan-
namələrində dövlətlərin
ərazi bütövlüyü, müstəqilli-
yi və suverenliklərinin bir-
mənalı şəkildə dəstəklən-
məsi İravanı çətin vəziyyə-
tə salıb. Bu fikri AZƏRTAC-
a açıqlamasında siyasi
şərhçi Elçin Mirzəbəyli bil-
dirib.

Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və ölkənin digər rəsmiləri dövlətlərin ərazi bütövlüyü ilə bağlı hər iki bəyannamədə yer alan prinsiplərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə təsir göstərməyəcəyini bildirirlər. Onların qənaətinə görə, Ermənistan üçün önəmli olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin dövlət başçılarından dekabrın 1-də Minskdə keçirilən toplantısının bəyanatıdır. Ermənistan KTMT Təhlükəsizlik Şurasının bəyanatını rəsmi İrəvanın qələbəsi kimi təqdim edir. Maraqlıdır, görsən KTMT Təhlükəsizlik Şurasının bə-



yanatında Dağlıq Qarabağ münacişəsinin tənziqlənməsi ilə bağılı hansı yeniliklər yer alıb ki, rəsmi İrəvan buna görə toy-bayram əhval-ruhiyyəsində olduğunu sərgiləməyə çalışır? Məsələyə aydınlıq gətirmək üçün həmin bəyanata nəzər salaq:

Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq sülh yolu ilə həllinin vacibliyini bir daha təsdiq edən KTMT Minsk qrupunun həmsədr ölkələrinin münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının güc tətbiq etməmək, yaxud güc tətbiqi ilə hədələməmək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ ilə bağlı müddəaları əsa-

sında tənzimlənməsi istiqamətində söylərini dəstəkləyir. KTMT-nin bəyanatında, eyni zamanda, qeyd olunur ki, təşkilat Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı 2016-2017-ci illərdə Vyana, Sankt-Peterburq və Cenevrədə keçirilən zirvə toplantılarında vəziyyətin gərginləşdirilməməsi, atəşkəs rejiminin qorunması, münaqişə bölgəsində gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi və danışıqlar prosesinin intensivləşməsi ilə bağlı əldə olunmuş razılaşmaların həyata keçirilməsinin tərəfdarı kimi çıxış edir...

Vəssalam! Ermənistanın "qələbə" kimi təqdim etdiyi bu bəyanatda işğalçı ölkənin toy-bayram etməsinə əsas verən nəinki müddəa, söz belə yoxdur. Yəni, KMTM-nin bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrlərinin son illər ərzində verdiyi bəyanatların surətindən başqa bir şey deyil".

Elçin Mirzəbəyli bildirib ki, dövlətlərin ərazi bütövlüyünün qorunmasının vacibliyi ilə Avropa İt-

tifaqı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin məlum bəyannamələrindən sonra belə bir bəyanat ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilsəydi, belkə də müharibə təhlükəsi qarşısında yuxuları qaçan İrəvan rejiminin toy-bayram etmək cəhdlərini başa düşmək olardı. Amma bu bəyanatı Ermənistanın da təmsil olunduğu hərbi-siyasi ittifaq - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı verib. Məsələ burasındadır ki, KTMT hərbi alvansdır, han-

sisa regional iqtisadi əməkdaşlıq və yaxud sadəcə əməkdaşlıq təşkilatı deyil. Məntiqə Ermənistanın hərbi-siyasi müttəfiqləri ona açıq şəkildə dəstək verməli idilər. Amma göründüyü kimi, bəyanatda belə bir dəstək yoxdur, KTMT üzvləri isə neytral mövqe sərgiləməyə çalışırlar. Bu isə o deməkdir ki, Ermənistanın Brüssel və Kiyev fiaskosundan sonra KTMT-dən gözləntiləri də özünü doğrultmadı. KTMT-nin bəyanatı isə ən yaxşı halda "pırr qələbəsi"ndən başqa bir sevəvil.

Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb

Bu ilin 11 ayında Gürcüstana səfər edənlərin sayına görə Azərbaycan ilk beşlikdədir. AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze məlumat verib. Rusiya, Türkiyə, İran və Ermənistan liderlər beşliyinə daxildir. Yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana 1,556,498 nəfər səfər edib. Noyabr ayında isə bu ölkəyə səfər edənlərin sayı 125 mindən çox olub.

Cari ilin on bir ayında Gürcüstani 7 milyondan çox əcnəbi ziyarət edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 faiz çoxdur. Təkcə noyabr ayında Gürcüstana 524,1 min əcnəbi səfər edib.

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində diktə edən tərəfdir



Dünyanın ən qədim məmləkətlərindən olan Azərbaycan tarix boyu müxtəlif məşəq-qətlər, işğal və istilalarla üz-üzə qalıb. Ancaq heç zaman bütövlüyünü, kimliyini və böyüklüyünü itirməyib. Hər zaman əylməz və sarılmaz olduğunu nümayiş etdirib. Araşdırmalar da təsdiq edir ki, bütün dövrlərdə Azərbaycan xalqı ərazisində yer ayırdığı ermənilərdən xainlik və satqınlıq görüb.

Bu ərazilərdə bir sıra dövlətlərin maraqlarına uyğun gəlidiyi üçün möhkəmlənən ermənilər ərazilərimizə göz dikib, himayədarlarının dəstəyi ilə kütləvi qətlamlar və soyqırımı aktları həyata keçiriblər. Bu siyasət ötən əsrin 90-cı illərindən daha geniş xarakter almağa başlamışdır. Hakimiyyətdə olan AXC- Müsavat cütüüyünün sərəş-təsizliyindən, idarəetmədə bacarıqsızlığından istifadə edən ermənilər torpaqlarımızı işğal edib, şəhər və kəndlərimizi dağıtdı, yüz minlərlə insanı ev-əşiyindən didərgin saldı. 1988-ci ildən başlamış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli soyqırımı 1992-ci il fevralın 25-dən 26 - na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdiyi soyqırımı olmuşdur. Xocalı soyqırımı XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima soyqırımlarından da dəhşətli olmuşdur. Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir. Azğın, yırtıcı xislətli erməni terrorçularının Azərbaycanın ərazilərini işğal edib, insanları qəddarcasına məhv etməsinin qarşısı yalnız Ümummillə Liderimiz Heydər Əliyevin xalqımızın çağırışı ilə hakimiyyətə gəlişindən sonra alındı. Azərbaycan Ordusu Dahi Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında 1994-cü il yanvarın 5-də və 6-na keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 21, Cəbrayıl rayonunun isə 1 yaşayış məntəqəsini erməni işğalçılarından azad edib. Horadiz əməliyyatı 1993-cü il dekabrından başlayıb, 1994-cü il

6 yanvar tarixinə kimi davam edib. O zaman Azərbaycan Milli Ordusu Horadizi işğaldan azad edərək, qəsəbədə asılmış erməni bayrağını ayaqlar altına atdı. Ağır faciələrə və məşəqqətlərə düşər olacağını anlayan ermənilər himayədarlarını vasitəçi-minnetçi rolunda meydana çıxarmaqla, 1994-cü il mayın 12-də cəbhədə atəşkəsə nail olundu. Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizamlanması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin qətiyyəti, əzmkarlığı və gərgin fəaliyyəti sayəsində cəbhədə atəşkəs haqqında razılıq əldə edildikdən sonra ATƏT-in Minsk Qrupu çərçivəsində, müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. Bundan sonra, Azərbaycanda, bütün sahələrdə olduğu kimi, həm də, ordu quruculuğunda geniş və hərtərəfli işlər görülməyə başlandı.

Yeni mərhələdə yeni dəyişikliklər

Dahi Öndərimiz Heydər Əliyev ölkəmizin təhlükəsizlik problemlərini, xüsusilə, Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü məsələsini beynəlxalq aləmə çıxararaq, regionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün Ulu Öndər Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdə ATƏT-in Zirvə toplantılarında, Minsk Qrupunun həmsədr-ləri ilə aparılan müzakirələrdə, eyni zamanda Ermənistan prezidenti ilə birbaşa danışıqlarda göstərdiyi səylər dövlət başçısının apardığı ardıcıl və məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil etmişdir. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Ulu Öndərimiz Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu. Qəbul edilən sənəddə münaqişə bölgəsində sabitliyin təmin edilməsi üçün ATƏT-in çoxmillətli sülhmə-

ramlı qüvvələrinin yerləşdirilməsi haqqında maddə də öz əksini tapdı. Münaqişənin həlli istiqamətində, təbii ki, Azərbaycan bununla kifayətlənməyərək digər əhəmiyyətli beynəlxalq təşkilatlar olan BMT, Avropa Şurası, NATO, Avropa İttifaqı və başqa qurumların diqqətini münaqişənin həllinə yönəltməyi bacarmışdır. Lakin həmin təşkilatlar çərçivəsində də bu günə kimi problemin həlli mümkün olmamışdır. Hətta BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə (822, 853, 874 və 884-cü qətnamələr) ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birliklərinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları, birmənalı şəkildə tələb olunsada, Ermənistan tərəfi buna məhəl qoymamışdır.

Aprel zəfəri təkrarlana bilər

1994-cü ildən bəri münaqişənin həllində vasitəçiliyi öz üzərinə götürən ATƏT-in Minsk Qrupunun həmsədr-lərinin vasitəçiliyi ilə davam edən sülh danışıqlarında nizamlanma üçün açılan imkanlar dəfələrlə təcavüzkar ölkə tərəfindən pozulub. Burada vasitəçi ölkələrin Ermənistanın məsuliyyətsizliyinə göz yumaraq, prosesə laqeyd yanaşma sərgiləməsi təəssüf doğurur. Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağı təklif etsə də, işğalçı ölkə bu sənədin bəzi bəndlər üzrə razılığı olmadığını əsas gətirərək, konstruktiv mövqe sərgiləməkdən yayınır.

Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı bildirib ki, ermənilərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olmaqdır. Ermənistanın müəyyən şərtlər irəli sürməklə, danışıqlara başlamaq cəhdi baş tutmadı. Bu gün danışıqlar prosesi heç bir şərt qəbul olunmadan bərpə edilir. Ermənistan daha çox maraqlı tərəf olmalıdır ki, danışıqlar bərpə edil-

sin. Çünki əks-təqdirdə onları çox acı nəticələr gözləyir. Bu məqamda Prezidentin Cocuq Mərcanlıda söylədiyi başqa bir fikiri də yada salmaq yerinə düşür: “Bu gün Lələtəpədə və işğaldan azad edilmiş digər torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada da qaldırılacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev qətiyyəti mövqeyini bütün beynəlxalq tədbirlərdə nümayiş etdirib. BMT Təhlükəsizlik Şurasının Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçən “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda iclasında dövlət başçımız dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsi kimi problemlərin həllində əlbir fəaliyyət göstərməyə çağırırmışdı: “Əminəm ki, terrorçuluğa qarşı mübarizənin aparılması işində bütün səylərimizi birləşdirməliyik. Terrorçuluğun hazırkı siması və onun beynəlxalq sülh və sabitliyə təhlükə olan digər hədərlə bağlılığı dövlətlər arasında daha sıx əməkdaşlığı, o cümlədən BMT-nin daha yaxşı, əlaqələndirilmiş, ahəngdar və sistemli yanaşmasını tələb edir. Bununla belə, dövlətlər arasında münaqişələrin olması, xarici hərbi təcavüz və təcavüzkar separatizm terrorçuluq üçün münbit şərait yaradır. Buna görə, beynəlxalq ictimaiyyət beynəlxalq hüququn ümumi qaydada qəbul edilmiş normaları və prinsipləri əsasında münaqişələrin, xüsusən ərazi bütövlüyünün təmin edilməsi və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına aid məsələlərin həllinə çalışmalı və ölkələrə öz əraziləri üzərində suverenliyin bərpə edilməsinə yardım etməlidir”.

Münaqişə öz həllini tapmalıdır. Azərbaycan hələ ki, bunun sülh yolu ilə həll edilməsinə çalışır. Danışıqların davam etdirilməsində göstərdiyi prinsipiallıq da, məhz problemin sülh yolu ilə həll edilməsində son dərəcə də maraqlı olması ilə bağlıdır. Ancaq bu danışıqlar uzun müddət davam edə bilməz. Azərbaycan bir gün aprelin zəfərinin yenidən təkrarlana bilər. Nəzərə almaq lazımdır ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan və ayın 5-də Rusiya atəşkəs razılaşmasının imzalanmasına qədər davam edən döyüşlərdə ordumuz işğal altında olan torpaqlarımızın bir hissəsini və strateji məntəqələri azad edib.

Hərbi əməliyyatlar zamanı işğalçı Ermənistan məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib. Düşmənin 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb. Dörd-

günlük müharibədən sonra münaqişənin həlli istiqamətində danışıqlar intensivləşsə də, təəssüf ki, Dağlıq Qarabağ problemi hələ də həll olunmamış qalır. Bununla belə aprelin döyüşləri Azərbaycana ciddi siyasi dividendlər gətirib. Aprelin döyüşləri bizim böyük tarixi qələbəmizdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin zəfəri ilə bağlı demişdir: “Aprelin döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprelin döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir”. Ermənistanın aprelin döyüşlərində öz acı məğlubiyyətini etiraf etməyə məcbur olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “Məhz aprelin döyüşlərindən sonra, Ermənistanın müdafiə naziri başda olmaqla, bir çox yüksək vəzifəli hərbiçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprelin döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz və zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprelin döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm də qəhrəmanlıq göstərmişdir”.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin aprelin döyüşlərinin bizim şanlı qələbəmiz olduğunu vurğulaması bu qələbələrin davamlı olacağına, bir qarış torpağımızın belə düşməndə qalmayacağına dair verdiyi mesaj kimi qiymətləndirilməlidir. Artıq erməni ictimaiyyəti yaxşı dərk edir ki, Qarabağ torpaqları onlara məxsus deyil. Ermənistanın bir çox tanınmış ictimai-siyasi xadimləri və siyasi şərhçiləri bu torpaqların Azərbaycana məxsus olduğunu söyləməklə yanaşı, Sarkisyan rejiminin işğalçılıq siyasətini pisləyən bəyanatlar səsləndirir və işğalçı ordunun Azərbaycan torpaqlarından çıxmasını tələb edirlər. Ona görə ki, aprelin döyüşləri, ilk növbədə, Ermənistan dövlətini və cəmiyyətini sarsıtdı, onlara ağır zərbə vurdu. Digər tərəfdən, cinayətkar və qaniçən Sarkisyan rejiminin girovuna çevrilmiş erməni xalqı aprelin döyüşlərindən sonra öz taleyi haqqında daha çox düşünməyə başladı. Dörd günün içində işğalçıların xaricdəki havadarlarının ayaqlarına düşdülər ki, Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşünün qarşısı alınsınlar. Əgər bu dəfə müharibənin baş verməsi qaçılmaz olarsa, Ermənistanı aman verilməyəcək. Azərbaycan, nəinki işğal altında olan torpaqları azad edəcək, həm də, tarixi Azərbaycan ərazilərinə sahib çıxacaq.

Ceyhun Rasimoğlu
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

6 dekabr 2017-ci il

AXP sədri bir neçə müxalifət partiyasının “məngənəsində” sıxılıb qaldı

Səbəbi lazımsız “ideyalarla” çıxış etməsidir

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn illər öncəki siyasi kontekst baxışından kənara çıxma bilmədiyini bir daha nümayiş etdirib. Daha dəqiq desək, məhz ölkəmizdə baş tutacaq hər hansı siyasi hadisə ərəfəsində üzə çıxmağa adət edən AXP sədri bu dəfə də ənənəsinə sadiq qalıb və öz “məsləhətləri” ilə gündəmə çıxmağa cəhd edib. Lakin onun “məsləhətləri”, nəinki qulaqardına vurulub, hətta düşərgədəşləri tərəfindən “topa” belə tutulub.



Yeni məsələ ondadır ki, P.Hüseyn müsahibələrinin birində müxalifətin mövcud acınacaqlı vəziyyətindən bəhs edərkən, guya həmin vəziyyətdən çıxış yolu tapdığını bildirib və bir sıra “təkliflər” irəli sürüb. Ancaq həmin “təkliflər” heç də yeni olmayıb. Necə ki, əvvəlki sözlər deyilirdisə, hazırda da həmin sözlərin təkrarçılığı olub. Misal üçün, AXP sədri müxalifətdə yeni Elçibəyin yaranmasına ehtiyacın olmadığını deyib və bu “kreativ” fikri ilə gündəmə çıxıb. Yeni P.Hüseyn hələ də hesab edir ki, müxalifətdə nə isə əldə etmək üçün “yeni Elçibey” olmalıdır, ancaq indi bu fikirdə deyil. Hazırda onu məsxərəyə qoyan müxalifətçilər soruşurlar ki, P.Hüseyn görəsən hansı “təcrübədən” danışır? Çünki uzun illərdir ki, eyni blokda təmsil olunan ənənəvi müxalifət “liderləri” ancaq bir-biri ilə mübarizə aparırlar. Belə ki, seçkilər zamanı dəfələrlə bu cür hadisələrin şahidi olmuşuq.

Ə.Kərimlinin AXCP-nə alternativ olaraq yaradılan Xalq Cəbhəsi partiyasının sədr müavini Ehtiram Mehtiyevə görə, Azərbaycan müxalifətinin təcrübəsi xeyirdən çox zi-

yan verir. Bu baxımdan, P.Hüseynin fikirləri xülyadır və onun özü də daxil olmaqla, naftalin iyi verən “liderlər” siyasi səhnəni tərk etməlidirlər. Ənənəvi siyasətçiləri tarixin arxivinə göndərmək lazımdır:

SİTAT: “Bu adamların cəmiyyətə xeyrindən çox ziyanı var. Ənənəvi müxalifətin təcrübəsi heç bir fayda verə bilməz. Baxın, 24 ildir ki, eyni simalar, eyni vədlər, mitinqlər və pafoslu çıxışlar...” “VIP” sədri Əli Əliyev də P.Hüseynin “ideyalarına” qıyqacı baxdığını deyib və sual edib ki, əgər təcrübə vardisa, niyə bu günə qədər effekt vermirdi? “Əslində bu özünüqoruma instinktindən irəli gələn fikirdir”-deyə müxalifətçi bildirib.

AMİP tərəfdən də AXP sədrinin dedikləri məsxərəyə qoyulub, üstəlik, ittiham da olunub. Partiyanın funksioneri Əli Orucova görə isə, müxalifəti parçalayanlardan biri də Pənah Hüseynidir. SİTAT: “...Hesab edirəm ki, ilk növbədə, bu yanaşma dəyişməlidir. Müxalifət birliklər və bloklar yaradaraq, seçkiyə getməkdən qaçmalıdır. Çünki bu üsul effekt vermir. Təəssüflər ki, hər dəfə eyni səhvlər təkrarlanır. Birliklər yaranır, sonra hər hansı bir məsələyə görə, bir yerdə olan şəxslər bir-birinə qarşı kəskin fikirlər səsləndirirlər. Müxalifətin daxilində də birlik və bərabərlik yoxdur. Bir-birinə şübhə edən tərəflər var. Elə müxalifəti parçalayan qüvvələrdən biri də, məhz Pənah Hüseyn olub”.

Beləliklə, fakt ortadadır və bir daha sübut olunur ki, müxalifətdə istənilən “ideyalar” səmərəsiz və nəticəsizdir. O cümlədən, düşərgədə təmsil edilən bütün müxalifətçilərin sözləri bir-birinin həzmindən keçmir. Bu dəfə isə, hədəfə məhz AXP sədri P.Hüseyn düşüb.

RÖVŞƏN

Müxalifəti növbəti fəlakət gözləyir

Mais Səfərli: “Əli Kərimli, Cəmil Həsənli və Arif Hacı tükənmiş şəxslərdir”

Son vaxtlar AXCP sədri Əli Kərimli, “Milli Şura”nın sədri Cəmil Həsənli eləcə də, Müsavat başqanı Arif Hacı tez-tez sosial şəbəkələr vasitəsilə imiclərinə və yaramaz xislətlərinə uyğun fikirlər paylaşırlar. Söz yox ki, bu cür hallar qanunvericiliyin pozulması deməkdir və cinayət məsuliyyəti yaradır. Bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanları ciddi tədbir görə bilirmi?



bir siyasi dəstəyi yoxdur. Bir sözlə, onlar cəmiyyətin dəstəyindən məhrum olublar. Ona görə də, müxalifətçilər ölkədə gedən bütün seçkiləri uduzduza gedir və bundan sonra da müxalifətin ölkədə keçirilən hər hansı bir seçkilərdə qalib olmaq şansı sıfıra bərabərdir. Yaxşı olardı ki, AXCP sədri

Ə.Kərimli “Milli Şura”nın sədri C.Həsənli, eləcə də, Müsavat başqanı A.Hacı sosial şəbəkələrdə çıxış edərək insanları itaətsizliyə və qarşıdurmalara çağırışlar etməkdənsə, öz partiyaları daxilində olan problemlərini həll etməklə məşğul olsunlar. Çünki özləri də çox gözəl bilirlər ki, sosial şəbəkələrdə bu cür yersiz hərəkətləri heç vaxt onlara uğur gətirməyəcək. Bu baxımdan, yaxşı olardı ki, bu cür yersiz hərəkətlərdən əl çəkərək, öz işləri ilə məşğul olsunlar. Əks təqdirdə, bu, onların özləri üçün heç də yaxşı nəticə verməyəcəkdir”.

Partiya sədri onu da bildirdi ki, bu gün müxalifətin sosial şəbəkələrdə belə çağırışlar etməsi müxalifət partiya sədrlərinin siyasi gündəmdə qalmaları üçün hesablanıb. Çünki fikirlişgiriş ki, onlar bu cür hərəkətlərə əl atmaqla, bir müddət gündəmdə qalaraq, diqqət mərkəzində ola bilirlər: “Onsuz da onların nə etmələrindən asılı olmayaraq, cəmiyyət üçün var olub-olmamalarının heç bir faydası yoxdur. Ola bilər ki, bu gün müxalifət xaricdə olan havadarlarına lazım gəlsin. Fakt budur ki, müxalifətin xaricdə olan havadarları bu gün müxalifətdən bir

Mühacirət biznesi - faktlar və sübutlar

Müsavətdə baş verənlər AXCP-də və s. müxalif partiyalarda da mövcuddur.

Artıq kimsəyə sirr deyil ki, ənənəvi müxalifət düşərgəsində təmsil olunmağın əsas səbəblərindən biri də ölkəni tərk edərək, rahat şəkildə Qərbdə “siyasi sığınacaq” almaqdır. Bu fakt özünü kifayət qədər təsdiq edib və indi də sübut olunmaqdadır. Bu və ya digər şəkildə xarici ölkələrə mühacirət edənlər isə, xüsusilə, Avropa ölkələrinə yerləşdikdən sonra, uzağı, bir-iki il “mühacir müxalifətçi” olub, aradan çıxırlar. Çünki onlar artıq öz istədiklərinə - Qərbdə yaşamaq hüququ əldə etmək istəklərinə çatırlar. Boş-boşuna müxalifətçilik etmək isə, belələrinə sərf etmir.

Elnur Mirzəyev ittiham edir: “Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayında-ki mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq”. Məhz Müsavat partiyasında baş verən hadisə də bu mövzunu yenidən gündəmə gətirib. Bu günlərdə Müsavat partiyası müxtəlif yollarla xarici ölkələrə mühacirət edən insanlara, o ölkələrdə oturmaqdan ötrü Müsavat partiyası adından saxta sənədlərin verilməsi ilə bağlı bəyanat yaymışdı. Ancaq od olmayan yerdən tüstünün çıxması məsələsi, belli olduğu kimi, bu məsələnin də üzə çıxması elə-belə yaranmayıb. Qeyd edək ki, vaxtilə müsavətçi olmuş Elnur Aydın oğlu Mirzəyev iddia edib ki, o, xaricə rahat yolla getmək üçün Müsavat partiyasının başqan müavini Gülağa Aslanlıya rüşvət verib. Daha dəqiq desək, Elnur Mirzəyev bir müddət partiyaya qeyri-rəsmi üzv olsa da, rəhbərlik ona müsavətçiliğini təsdiq edən partiya sənədi verməyib. Elnur isə, xaricə getmək və gedişini tezləşdirmək istəyirdi. Ona görə də, rəhbərliyə yol tapıb, verdiyi “şirinlik” sayəsində Müsavat partiyasının bileti əldə edib.

Beləliklə də, Belçikaya çatır-çatmaz, özünü “məzlum Azərbaycan müxalifətçisi” görüntüsünə salaraq, siyasi sığınacaq almağa nail olub. Ancaq məsələ yalnız Elnur Mirzəyevin saxtakarlığından getmir. Çünki ortadakı saxtakarlıq payından Müsavat rəhbərliyinə də, daha dəqiqi isə, sabiq başqan İsa Qəmbər başda olmaqla, indiki başqan Arif Hacıya, başqan müavini Gülağa Aslanlıya, o cümlədən, başqa “yuxarı eşalon” müsavətçilərə də düşür. Əgər belə olmasa idi, Elnur partibilet almaqdan ötrü 1800 manat (!) rüşvət verməzdi. Belə ki, ondan bu rüşvəti istəyiblər ki, o da onu ödəyib. Hansı ki, Müsavat rəhbərliyini rüşvət almaqla ittiham edən şəxsin özü də partiya yaxın olan media orqanına açıqlamasında deyib ki, sənədi almamışdan öncə, ölkədən çıxacağı xəbərdarlığını edib. Daha dəqiqi, ömrünün axırına kimi müsavətçi olmayacağını deyib. Sitat: “Mən partiya yazılan gün rəhbərliyə demişdim ki, mənim burdan getmək ehtimalım var. Partiyaya üzv olmaq



üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim: 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orda ticarətlə məşğuldular. Masakaları cırlanda isə, mənə güdaza vermək istədilər”.

G.Asanlının özü tərəfindən verilmiş sənədin “saxta” olmasını deməsi isə, Elnur Mirzəyevin növbəti faktları açıqlamasına səbəb olub. O deyib ki, rüşvət hesabına aldığı hər bir arayışa, sənədə görə 300 manat ödəyib: “Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə... İnsanlara saxta sənədlər satmısınız və mən yeganə adam deyiləm. Hamı bilir ki, 6-7 ildir Müsavat partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, mənə qurban etdilər. Mənsə, bu məsələni belə qoymayacam”. Beləliklə, məsələ aydındır. Çünki Gülağa Aslanlı bu ətrafda nə qədər nala-mıxa vursa da, etiraz və inkar etsə də, ortada sənəd var və onu “saxta” adlandırmaq, sadəcə, baş aldatmaqdan başqa heç nə deyildir. Lakin qeyd etmək yerinə düşərdi ki, bu cür olaylar yalnız Müsavat partiyasında baş vermir. Ə.Kərimlinin rəhbəri olduğu AXCP-də də eyni hal yaşanmaqdadır.

Əldə etdiyimiz səhih məlumata görə, AXCP-də bu qeyri-səmimi sənəd satışı biznesinə, bilavasitə Ə.Kərimlinin müavini, hazırda həbsdə olan Fuad Qəhrəmanlı baxır. Bu barədə əlimizdə faktlar mövcuddur və yaxın günlərdə onları ictimai rəyin müzakirəsinə buraxacağıq. Artıq pul müqabilində AXCP partibileti almış bir neçə “siyasi mühacir”in adları da bizə məlumdur. Sadəcə, çox yaxın dövrdə onlar da öz etiraflarını edərək, Elnur Mirzəyev kimi ortaya danılmaz faktlar qoyacaqlar və onda nə Ə.Kərimli, nə həbsdə olan Fuad Qəhrəmanlı heç bir arqumentlə çıxış edə bilməyəcək. Necə ki, indi Gülağa Asanlının “arqumentləri” ictimai rəyde gülüş hədəfinə çevrilib. Nəticədə isə, bir daha sübut olunur ki, radikal müxalifət daxilində uzun müddət korrupsiya və rüşvət tüğyanı baş verib və həmin dairələr müxtəlif variantlarla para qazanmaq yolunu özlərinə “haqq yolu” seçiblər. Ancaq bir məsələni unudublar. Həmin məsələni isə, növbəti sayımızda qeyd edəcəyik.

R.RƏSULOĞ

çıxarib: “Artıq Azərbaycan dünyada tanınmış və öz sözünü demiş bir dövlətdir. Bu baxımdan da, Azərbaycanın əldə etdiyi uğurlara xaricdə olan bəzi qüvvələr qışqıncılıq və paxıllıq hissləri ilə yaşayırlar. Həmin xarici qüvvələr var gücləri ilə çalışırlar ki, əldə etdiyimiz uğurlara kölgə salsınlar. Xüsusilə də, erməni diasporası bundan ötrü dəridən-qabıqdan çıxıb. Bunun üçün də həmin xarici dairələr daxilə olan müxalifətdən öz məkrli məqsədləri üçün istifadə edirlər. Amma adları çəkilən həmin qüvvələrin ölkəmizlə bağlı planları heç vaxt reallığa çevrilməyib və çevrilməyəcək də”.

GÜLYANƏ

Azərbaycanda dəfn adətləri: ağılar, ediləşmələr, yasdancıxma və “qara bayram”

Dəfn qafiləsinin önündə gedən molla “Quran”dan surələr oxumaqla cənazəni qəbiristanlığa qədər müşayiət edərdi. Mafə qəbiristanlığın girəcəyində yerə qoyulardı və molla bütün qəbiristanlıq əhli üçün dua oxuduqdan sonra yenidən qaldırılıb mərhum üçün qazılmış qəbrin yanına aparılırdı. Burada mafə yerə qoyulduqdan sonra hamı mollanın arxasında durub, ölü namazı qılar və mərhumun cənazəsi qəbrə qoyulardı. Cənazəni kəfənin ayaq və baş tərəflərindən və belinə bağlanmış kəmərdən tutmaqla döndürüb, bir nəfər isə qəbrin içində durub onu nizamlardı. Cənazə sağ çiyini üstə, üzünü qibləyə olmaq şərti ilə, qəbrin dibində “əhlət” adlanan yerə qoyulardı.

Q.Rəcəbli qeyd etdiyi kimi, qəbrin dərinliyi ayrı-ayrı bölgələrdə torpağın xüsusiyyətdən asılı olaraq müxtəlif olurdu. Şəriətə görə qadın qəbri bir qədr dərin qazılırdı. Qəbrin dibində cənazə qoyulacaq əhlət adlanan yer o qədər dar qazılırdı ki, meyit böyrü üstə qoyulanda onun divarlarına söykəniş aşımasın. Əhlətin sağ və sol divarlarının üstü qəbrin ümumi divarlarına qədər hamarlanırdı ki, cənazə yerləşdirilmiş əhlətin üstünü örtmək məqsədilə, ağac və ya daş lövhələrin uclarını qoymaq mümkün olsun.

Kəfənin ayaq və baş tərəflərinə bağlanmış ipləri və kəməri açmaq və cənazəni yerləşdirib nizamlamaq üçün məzara düşən adam mərhumun ən yaxın qohumu olmalı idi. Şəriətə görə mərhum kişi cinsindən olardısı, onun oğlu, yaxud qardaşı, qadın olsaydı, əri, qardaşı, oğlu, yaxud qızının əri məzara düşüb, ona son borclarını verərdilər. Şəriətə görə məzara düşən adam başa-çıq və ayaqyalın olmalı idi. Cənazə nizamlandıqdan sonra molla mərhumun təlqinini verməyə başlardı. Molla təlqin verdikcə, məzardakı adam mərhumun sağ çiyindən yavaşca silkələyərdi ki, onun ruhu deyilənləri eşitsin. Mərhum qadın olduqda, cənazə nizamlanan və təlqin verilən vaxt qəbrin üstünə bir pərdə tutulardı. Təlqin bitdikdən sonra, məzara düşmüş şəxs cənazənin ayaq tərəfindən qəbirdən çıxmalı idi. O, qəbirdən çıxdıqdan sonra mollanın köməkliliyi ilə ərəb dilində: “Biz hamımız Allaha məxsus və onun yanına qayıdırıq” - sözlərini deyib məzara bir ovuc torpaq atırdı. Sonra qəbrin içində əhlətin üstünə ağac, yaxud daş lövhələr düzərək, cənazənin üstünü örtürdülər. Lənkəran bölgəsində ağac lövhələr üzərinə həsir də sərilirdi

ki, torpaq əhlətin içinə tökülməsin. Digər bölgələrdə isə əhlətin içinə torpaq düşməməsi üçün bütün deşiklər ot, yaxud küləşlə tutulur və palçıqla suvanırdı. Sonra dəfn mərasiminin iştirakçıları növbə ilə bir neçə bel torpaq tökməklə qəbrin üstünü basdırırdılar. Bəzi bölgələrdə, xüsusilə, torpağı möhkəm olan qəbiristanlıqlarda əhlət qəbrin sağ divarının dibində taxça kimi qazılırdı. “Sapma” adlanan belə qəbirlərdə cənazə əhlətə yerləşdirildikdən sonra daş lövhələr ilə əhlətin sol tərəfi örtülür və qəbir torpaq ilə doldurulurdu. Qəbrə torpaq tökərkən bel əldən-ələ verilmir, yerə atılırdı. Cavanlar bu adəti bilmədikdə, ona deyirdilər ki, beli yerə atın. İnəmə görə beli əldən-ələ vermək pis əlamət sayılırdı. Qəbri torpaqla doldurduqdan sonra onun baş tərəfində mərhumun soyadı, adı və atasının adı yazılmış müvəqqəti baş ağacı basdırırdılar. Müvəqqəti baş ağacı basdırıldıqdan sonra qəbrin üstündəki torpaq qalağı hamarlanır, qutu şəklində salınır və ortasında dayaz nov açılırdı. Həmin nova bir bardaq su tökülür və bardaq isə qəbrin üstünə qoyulurdu.

Qəbrin üstünə daimi baş daşı bəzi bölgələrdə mərhumun qırxı, bəzi bölgələrdə isə əllisi tamam olanda qoyulurdu. İslam dini qəbirüstü abidələri təqdir etmədiyinə görə, keçmişdə Azərbaycanda mərhum üçün dəbdəbəli baş daşları qoyulmurdu. Bir qayda olaraq, qəbrin üstü düzəldilir və baş daşına mərhumun soyadı, adı, atasının adı, anadan olduğu və vəfat etdiyi tarixlər yazılırdı. Yalnız övliyalardan və din xadimlərinin qəbirləri üzərində məqbərələr tikilirdi.

Mərhum torpağa tapşırıldıqdan sonra molla “Quran”ın “Yasin” surəsini oxuyur və Allahın və Peyğəmbərin bu yolu hamı üçün seçdiyini təlqin edən dualar oxumaqla dəfn mərasiminin başa çatdığını bildirirdi. Dəfn mərasiminin iştirakçıları qəbiristanlıqdan çıxarkən də, onun kənarında dayanaraq, mollanın başçılığı altında bütün qəbiristanlıq əhlinin ruhuna rəhmət oxuyub, mərhumun həyətinə qayıdırdılar.

Qəbiristanlıqdan qayıdandıqları mərhumun həyətinə gələndə paylanır və molla tərəfindən son fatihə oxunurdu. Molla, ənənəyə uyğun olaraq, mərhumun yas mərasiminin yeddi gün davam edəcəyini, üçü, yeddisi və qırxı günlərinin nə vaxta düşdüyünü və həmin günlər həminin əhsana dəvət olunduğunu bildirirdi. Molla, eyni zamanda, elan edirdi ki, mərhumun qırxına qədər hər cümə axşamı məclis olacaqdır.

Sonra molla mərasim iştirakçılarını məclisə dəvət edərdi. Hüzrə gələnlər üçün məclis, mərhum qəbiristanlığa yola salındıqdan sonra, həyətdə xüsusi olaraq qalmış adamlar tərəfindən düzəl-

dilir və dəfn mərasimi iştirakçılarının qəbiristanlıqdan qayıtmalarına qədər səhmana salınırdı. Hüzr üçün qurulmuş məclisə “yas yeri”, bəzi bölgələrdə, o cümlədən, Naxçıvan və Qazaxda “mə-rəkə” deyirdilər.

Vaxt sarıdan imkanı olmayanlar mərhumun ailə üzvlərinə üzrxahlıq edib, bir daha başsağlığı verərək dağılışı, imkanı olanlar isə, keçib məclisdə oturur və axundun, yaxud molla-nın oxuduğu “Quran” surələrinə və danışdığı hədislərə qulaq asırdılar.

El adətinə görə, mərhumun üçünə qədər yas yerində əhsan verilməz və yemək bişirilməzdi, mərhumun yaxın qohumları öz evlərində yemək bişirib, hüzr yerinə gətirər və uzaq yerlərdən hüzrə gələnlərə əhsan yeməyi verərdilər. Bəzi bölgələrdə mərhumun ilinə qədər yalnız üçündə və qırxında, bəzi bölgələrdə isə yalnız yeddisi və qırxı günləri əhsan verilərdi. İmkanlı ailələr mərhumun qırxına qədər bütün cümə axşamları da hüzrə gələnlərə əhsan yeməkləri verərdilər. Qeyd olunmalıdır ki, Azərbaycanın bütün bölgələrində ailənin maddi imkanından asılı olmayaraq, mərhumun ilində əhsan verilir və ənənəyə görə əhsana adamlar dəvət olunardılar. Eyni zamanda, mərhumun üçünə və yeddində və qırxına qədər, hər cümə axşamında, qırxında, ilində və bayram günlərində molla ilə birlikdə qəbiristanlığa gedər və mərhumun qəbri üstündə “Yasin” oxudardı-lar.

Yas mərasimlərində kişi və qadın məclisləri ayrı olardı. Qadın məclisləri üçün, bir qayda olaraq, xüsusi mərkə qurulmazdı. Məclis mərhumun evində, böyük otaqlardan birində təşkil olunardı. Qadın məclislərində də əhsan yeməkləri verilərdi.

Qadın məclislərində, adətən, molla olmazdı. Qadın məclisləri ağrı deməklə və ağlaşma ilə həyata keçirilirdi. Ağrı deyən qadınlarla yanaşı, xüsusi mərsiyəxan qadınlar Kərbəla faciəsindən və imamların başlarına gələn vəqielərdən bəhs edən mərsiyələri avaz ilə oxumaqla mərasim iştirakçılarını ağladardılar. Bəzi bölgələrdə, o cümlədən, Quba bölgəsində qadınlar yas məclislərində mərhumun, xüsusən, cavan yaşında ölənin paltarlarını evin ortasında sərer, yaxud xonçaya yığıb ağrı deməklə ağlaşdılar. Belə ağlaşmalar zamanı çox vaxt ağılar deyilirdi.

Azərbaycanın əksər bölgələrində “ağı” adlanan belə mərasim ağlaşmaları Naxçıvan bölgəsində “edi” adlanırdı. Naxçıvanda cavan oğulun ölümü ilə bağlı olan daha yaşıllı qadın mərasim ağlaşmalar “mələşmə” adlanırdı. Görünür, xalq arasında işlədilən “anası mələşmə qaldı” ifadəsi həmin mərasim ağlaşmasından götürülmüşdür.



Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb

Mərhumun ruhuna hörmət əlaməti olaraq yaxın qohumlar və qonşular ona qırx gün yas saxlayar, başlarını və üzlərini qırxdırmaz, qırmızı paltar geyməz, evlərində səs-küylü və musiqili tədbirlər keçirməzdilər. Mərhum cavan olduqda, onun ailə üzvləri il tamam olanadək qara paltar geyər, şadanalıq etməz və toylara getməzdilər. Qohum və qonşular isə mərhumun ili çıxmamış toy etməli olduqda, onun ailəsindən icazə istərdilər. Yaslı ailənin ağsaqqalı və ya ağbirçəyi: “Xeyir və şər qardaşdır. Gedin toyunuzu edin!” - deyərək, toy sahibinə razılığını bildirir və xeyir-dua verərdi. Dəfn və yasla bağlı mərasimlər “yasdançıxma” mərhələsi ilə bitirdi. Kişi və qadınların yasdancıxma adətləri bir-birindən fərqlənirdi. Kişilərin yasdancıxması üçün xüsusi mərasim tələb olunmurdu. Sadəcə olaraq, ağsaqqallardan biri mərhumun yeddisi, yaxud qırxı çıxdıqdan sonra saqqal saxlamış cavanlara təklif edirdi ki, saqqallarını qırxdırıb yuyunsunlar. Bununla da, kişilərin yasdancıxma mərhələsi başlayır və mərhumun ili çıxdıqdan sonra toya getməklə bitirdi. Qadınların yasdancıxması isə “qara bayram” mərasim ilə bağlı idi. “Qara bayram” mərhumun qırxı çıxdıqdan sonra qarşıdan gələn ilk Novruz, Qurban və ya Ramazan bayramları ilə əlaqədar keçirilirdi. Bayrama bir və ya bir neçə gün qalmış yaxın qohumlar və qonşu qadınlar yığışıb qənd,

çay, parça və həna kimi bayram sovqatları ilə mərhumun evinə gedirdilər. Qənd və çay ağız şiriniyi, parça yas geyimindən çıxma, həna isə şadlıq rəmzi hesab edilirdi. Yaslı ailə gələn qonaqlar üçün qabaqcadan yemək tədarükü görürdü. Yığışanlar mərhumu yada salıb, bir qədər ağlaşdıqdan sonra “Qara bayram” sahibinin açdığı süfrədəki təamlardan yeyir, mərhumun ailəsinin qarşısından gələn bayramını təbrik edərək, dağılışırdılar. “Qara bayram” keçirməkdə məqsəd mərhumun ailəsinə qarşıdan gələn bayramı yasdancıxma halda qarşılamaq imkanı vermək idi. Beləliklə, qadınların yasdancıxma mərhələsi başlayır və mərhumun ilinin çıxmasınadək başa çatırdı.

Dəfn və yasla bağlı mərasimlər, adət və ənənələr öz tarixi kökləri ilə çox qədimə gedib çıxır və onlardan Azərbaycan şifahi xalq ədəbiyyatında, xüsusilə, dastanlarda geniş bəhs olunur. Azərbaycan dastanlarında belə bir fikir təlqin edilir ki, Ulu Tanrı tərəfindən bir gün yaradılan, bir gün də ölüb torpağa qarışırdı. Bu fəlsəfi fikrin ən gözəl nümunəsi “Kitabi-Dədə Qorqud”da belə ifadə edilmişdir: “Qanı dediyim bəy ərənlər? Dünya mənim deyənələr? Əcəl aldı, yer gizlədi, fəni dünya kimə qaldı? Gəlimli, gedimli dünya...son ucu ölümlü dünya...”.

Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

*Hər gün bu tərəvəzi yeyən
insanda xərçəng olmur!*

Elmi araşdırmalar göstərib ki, kələmin bütün növləri (ağ kələm, qırmızı kələm, gül kələmi, pekin kələmi, kolrabi, brokkoli) güclü xərçəngəleyhinə təsirə malikdir. Bütün kələm növlərində kanserogen (xərçəngin inkişafına təkan verən) maddələrini neytrallaşdıran və bununla da xərçəngin riskini azaldan “sulforafan” var. Bu maddə xüsusilə brokkoli kələmində çoxdur.



Müxtəlif ölkələrdə laboratoriya heyvanları üzərində aparılan eksperimentlər göstərib ki, kələmin bütün növləri xərçəng hüceyrələrinin inkişafını və yayılmasını xeyli ləngidir.

Həkimlər insanlara hər gün müxtəlif kələm növlərini qidalanmalarına daxil etməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, kələm mümkün qədər çiy və ya buğda bişirilmiş halda (kələm salata, buğda bişirilmiş brokkoli və ya gül kələmi və s.) qəbul edilməlidir. Bu kələmin tərkibində olan bütün xərçəngəleyhinə maddələri saxlamağa kömək edir.

İlk SMS mesajın məzmunu məlum olub

Dünyada mobil telefona ilk SMS mesaj 25 il bundan əvvəl Nil Papvort tərəfindən öz iş yoldaşına göndərilib. Bu haqda mətn mesajının müəllifi “Sky News” telekanalına məlumat verib. AZƏRTAC “lenta.ru” saytına istinadən xəbər verir ki, dünyada ilk SMS mesajı “Vodafone” telekommunikasiya şirkətinin direktoru qəbul edib. Mesajın mətni “Milad bayramın mübarək” sözlərindən ibarət olub. Papvort bildirib ki, o, öz mesajına cavab almayıb. 1992-ci ildə mobil telefonlar mesajları qəbul etsələr də, amma mesaj göndərmək üçün kompüter tələb olunurdu.

“Mən mətn mesajlarını ixtira etmişəm, sadəcə, ilk SMS mesaj göndərən xoşbəxt insanam”, - deyər Papvort vurğulayıb. Qeyd edək ki, ilk SMS mesajın göndərilməsindən 20 il sonra - 2012-ci ildə yalnız Böyük Britaniyada 151 milyard mesaj göndərilib.

Ucadan kitab oxumaq yaddaşı möhkəmlədir

Kanadanın Waterloo Universitetinin psixoloqları və neyrofizioloqları yaddaşın yaxşılaşdırılması ilə ucadan mətn oxumaq arasındakı əlaqəni tədqiq ediblər. AZƏRTAC “vistanews.ru” saytına istinadla xəbər verir ki, bu cür kitab oxumaq eyni zamanda mətnin daha yaxşı mənimsənilməsinə də kömək edir. Hündürdən oxumağın effektivliyi şagirdlərə və tələbələrə artıq bəllidir. Bu, onlara lazımı məlumatı daha yaxşı yadda saxlamağa kömək edir.

Alimlər bu prosesin nə cür baş verdiyini öyrənməyə çalışıblar. Bu məqsədlə dörd qrupdan ibarət 95 könüllünün iştirakı ilə eksperiment aparılıb. Bir qrupun nümayəndələri mətni səsiz oxuyublar, ikinci qrup eyni yazını səsli variantını dinləyib, üçüncü qrupun təmsilçiləri həmin mətni səsli oxuyub, dördüncü qrup isə oxuduqları mətnin sonradan səsli variantını dinləyib. İştirakçılar arasında yazını ən yaxşı yadda saxlayan üçüncü qrupun nümayəndələri olub. Tədqiqatlardan bəlli olub ki, insan öz səsini daha yaxşı yadda saxlayır. Yəni, insan beyni öz səsi ilə tələffüz olunaraq yadda saxladığı mətnə assosiasiya doğurur. Alimlərin fikrincə aparılan araşdırma yaşlı insanlarda yaddaşın möhkəmləndirilməsinə kömək etmək və ya itirilməsinin qarşısının alınması baxımından çox faydalıdır.

ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika və CH müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Həsənov Azər İlqar oğluna vərilmiş tələbə bileti itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhrüz Quliyev

Baş redaktorun müavinləri:

**Valeh Məhərrəmli
Fətulla Həsənov**

**Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.**

**Şəhadətnamə: № 022492
http://www.ses-news.az
http://www.sesqazeti.az
E-mail: ses@sia.az
Tel:598-33-90 Faks:493-11-62**

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet “Səs”in komputer mərkəzində yığılır, səhifələnir.
“Azərbaycan” nəşriyyatında çap olunur

Qəzetdə AzərTAC, SİA, APA və AZADİFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

SƏS

Son səhifə

6 dekabr

Azərbaycanın para-taekvando üzrə yığması Dünya Oyunlarının ilk günündə dörd medal qazanıb

Portuqaliyada keçirilən IWAS versiyası üzrə fiziki məhdudiyyətli idmançıların Dünya Oyunlarında taekvando üzrə ilk yarış günü başa çatıb. Azərbaycanın milli yığma komandası yarışın birinci günü uğurlu çıxış edib. AZƏRTAC xəbər verir ki, kişi taekvandoçularımız bu yarışda bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb. Millinin kapitanı Nicat Müslümov iki kateqoriya üzrə döyüşlərə qatılıb. O, 75 kiloqram çəki dərəcəsində (K42) qızıl medal, 43 kateqoriyalı idmançıların yarışında gümüş medal əldə edib. Eyni kateqoriyada digər idmançımız Xəzər Mirzəyev və 75-dən yuxarı çəki dərəcəsində Vüqar Adışirinov (K44) bürünc mükafata layiq görüldüblər. Dekabrın 6-da başa çatacaq oyunlarda ölkəmizi para-taekvando milli yığma komandanın 12 üzvü təmsil edir.

IWAS World Games 2017



“Ardanın “Barselona”da qalmasını istəyirəm”



heç bir rəsmi matçda iştirak etməyən A.Turanın bu qış “Barselona”dan ayrılacağı gözlənilir.

“Barselona”nın prezidenti Josep Mariya Bartomeu komandanın futbolçusu Arda Turan haqda açıqlama verib. Qol.az-ın “Fanatik”ə istinadən yaydığı xəbərə görə, o, türk yarımmüdafiəçisinin Kataloniya klubu üçün önəmli futbolçu olduğunu deyib: “Sözün düzü, mən onun futbolçu karyerasını “Barselona”da davam etdirməsini istəyirəm. Arda zədəli idi, amma indi yaxşı durumdadır. Tam olaraq hazır olduqdan sonra meydana nələrsə edə biləcəyini görəcəyik”.

Klub prezidenti Arda üçün hər hansı klubdan rəsmi təklif almadıqlarını da bildirib: “Ardanın gələcəyi öz əlindədir. Hər şey ondan asılıdır. Komandada qalıb-qalmayacağı ilə bağlı qərarı özü verəcək”. Qeyd edək ki, bu mövsüm

Millimiz muay-tay üzrə Avropa kuboku yarışlarında 12 medal qazanıb

Antalyada muay-tay idman növü üzrə Avropa kuboku yarışları keçirilib. Azərbaycan Muay-tay Federasiyasının məlumatında deyilir ki, mötəbər yarışda Azərbaycan yığma komandası üç məşqçinin rəhbərliyi altında 16 idmançı ilə təmsil olunub. Milli komandamızın üzvlərindən Sənən İsmayılov (48 kq), Əli Əliyev (57kq), Cabbar Mustafayev (63kq), Məhəbbət Hüseynov (67kq) qızıl, Cəmil Tekin (54kq) isə Avropa kuboku yarışlarının gümüş medalını qazanıblar.

Sələhəddin Qocayev (45kq), İlqar Çıraqov (48kq), Emin Babayev (57kq), Bəhrəm Cəfəri (60kq), Möhübbət Vəlizadə, Namik Rəhmətullayev (hər ikisi 81 kq) və Rəfael Məmmədov (86 kq) bürünc medala sahib olublar.



Kamerun millisinin baş məşqçisi Ugo Bros istefaya göndərilib

Futbol üzrə Kamerun millisinin baş məşqçisi Ugo Bros istefaya göndərilib. Xarici KİV-lərin yazdığına görə, 65 yaşlı belçikalı mütəxəssis ötən ilin fevralından Kamerun millisini çalışdırıb. Ugo Brosun rəhbərliyi altında Kamerun yığması cari ildə Afrika Millətlər Kubokuna sahib olub. Qeyd edək ki, baş məşqçinin komandadan uzaqlaşdırılmasının səbəbi kimi Kamerun millisinin dünya çempionatının final mərhələsinə vəsiqə qazana bilməməsi göstərilir.

“Çelsi”nin futbolçusuna “Real”dan təklif

“Çelsi”nin müdafiəçisi David Luis karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “Real” braziliyalı futbolçu ilə yenidən danışıqlara başlayıb. Keçid qış transferi dövründə reallaşa bilər. Belə ki, madridlilər Luisi yanvarda heyətlərinə qatmağı planlaşdırırlar. Danışıqların necə nəticələncəyi maraq doğurur. Baş məşqçi Antonio Konte ilə münasibətinin yaxşı olmadığı haqda xəbərlər yayılan futbolçunun “Real”a keçmək ehtimalı yüksək dəyərləndirilir. Qeyd edək ki, 2011-2014-cü illərdə də “Çelsi”nin formasını geyinmiş David Luis ötən il PSJ-dən “zadəganlar”a qayıdıb.